

1. Eyniləşmənin hansı funksiyaları vardır?

- ✓ nişanverici, xəbərdaredici, təsdiq etmə, idarəedici
- istehlakçı, təklif, nişanverici, təsdiq etmə
- istehsalçı, tələb, xəbərdaredici təsdiq etmə
- tələb, təklif, xəbərdaredici, ticarət müəssisəsi
- istehsalçı, istehlakçı, bazar, idarəedici

2. “İstehlakçı, ticarət müəssisələri, istehsalçı” eyniləşmənin -

- ✓ subyektləridir.
- obyektləridir
- metodlarıdır.
- funksiyalarıdır.
- növləridir.

3. “Əmtəə, xidmət, qiymətli kağızlar, informasiya, işçi qüvvəsi” eyniləşmənin

- növləridir.
- funksiyalarıdır.
- ✓ obyektləridir.
- metodlarıdır.
- subyektləridir.

4. Eyniləşmənin “idarəedici” funksiyası hansı rolu həyata keçirir?

- bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
- əmtəənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir.
- ✓ məhsulun keyfiyyət sisteminə xidmət edir
- təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır.
- məhsulun keyfiyyətini xarakterizə edir.

5. Eyniləşmənin “təsdiq etmə” funksiyası hansı rolu həyata keçirir?

- təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır.
- bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
- məhsulun keyfiyyət sisteminə xidmət edir
- məhsulun keyfiyyətini xarakterizə edir.
- ✓ əmtəənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir.

6. Eyniləşmənin “xəbərdaredici” funksiyası hansı rolu həyata keçirir?

- ✓ bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
- məhsulun keyfiyyətini xarakterizə edir.
- təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır.
- əmtəənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir.
- məhsulun keyfiyyət sisteminə xidmət edir

7. Eyniləşdirmənin “nişanverici” funksiyası hansı rolu həyata keçirir?

- ✓ təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır.
- bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
- məhsulun keyfiyyətini xarakterizə edir.
- məhsulun keyfiyyət sisteminə xidmət edir
- əmtəənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir.

8. Məhsulun ona verilmiş texniki göstəricilərlə tutuşdurulması əməliyyatı necə adlanır
- sertifikatlaşdırma
 - standartlaşdırma
 - ✓ eyniləşdirmə
 - təsdiq etmə
 - saxtalaşdırma
9. Xüsusi eyniləşdirmə.
- ✓ məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığını müəyyən edilməsidir
 - məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır?
 - əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
 - istehlakçının, əmtəə haqqında qeyri-dəqiq və ya yalnız informasiya ilə aldadılmasının müəyyən edilməsidir.
 - əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
10. Sort eyniləşdirilməsi
- ✓ məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
 - təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
 - əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
 - əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yalnız informasiya ilə aldadılmasının müəyyənəşdirilməsidir
11. Çeşid eyniləşdirilməsi
- məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığını müəyyən edilməsidir.
 - istehlakçının, əmtəə haqqında qeyri-dəqiq və ya yalnız informasiya ilə aldadılmasının müəyyən edilməsidir.
 - ✓ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir.
 - əmtəənin keyfiyyətinin müəyyən edilməsidir.
 - məhsulun istehsalçısının müəyyən edilməsidir.
12. Keyfiyyət eyniləşdirilməsi.
- təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
 - məhsulun sortunun təyin olunması məqsədi ilə aparılır
 - ✓ əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
 - istehlakçının, müəyyən həddə yol verilən yayınma normalarından, əmtəənin parametrlərinin görünə biləcək həddə yayınmalarla aldadılmasının müəyyən edilməsidir
 - istehlakçının aşağı keyfiyyətli məhsulların yüksək keyfiyyətli məhsul qiymətinə və ya kiçik ölçülü məhsulların böyük qiymətinə satılaraq aldadılmasının müəyyən edilməsidir
13. Əmtəə partiyası eyniləşdirilməsi
- istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yalnız informasiya ilə aldadılmasının müəyyənəşdirilməsidir
 - məhsulun istehsalçısının müəyyən edilməsidir
 - ✓ təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
 - əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığını müəyyən edilməsidir
14. İstehlakçı eyniləşdirilməsi
- ✓ məhsul və ya xammalın istifadə imkanlarının təyini məqsədi ilə aparılır
 - məhsulun sortunun təyin olunması məqsədi ilə aparılır
 - təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
 - əmtəənin keyfiyyətinin müəyyən edilməsidir
 - əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
15. Eyniləşmənin subyektlərini sadalayın

- ✓ istehsalçı, ticarət müəssisələri, istehlakçı
- bazar, təklif, pul
- tələb, təklif, bazar
- istehlakçı, təklif, idarəedici
- təklif, qiymətli kağızlar, istehsalçı

16. Eyniləşmənin obyektlərini sadalayın

- ✓ əmtəə, xidmət, qiymətli kağızlar, xəbərdaredici, işçi qüvvəsi
- xidmət, təklif, pul, bazar
- əmtəə, tələb, istehlakçı, istehsalçı
- istehsalçı, istehlakçı, idarəedici, qiymətli kağızlar
- tələb, təklif, bazar, pul

17. Bunlardan hansı eyniləşməyə xas olan funksiyalardır

- ✓ nişanverici, xəbərdaredici, təsdiq etmə, idarəedici
- istehlakçı, təklif, nişanverici, təsdiq etmə
- istehsalçı, tələb, xəbərdaredici təsdiq etmə
- tələb, təklif, xəbərdaredici, ticarət müəssisəsi
- istehsalçı, istehlakçı, bazar, idarəedici

18. Keyfiyyət sisteminin yoxlanılmasını aparmaq üçün lazımı peşə hazırlığına malik olan mütəxəssis necə adlanır?

- nəzarətçi
- ✓ ekspert
- texnoloq
- laborant
- müşahidəçi

19. Sertifikatlaşdırma üzrə orqanın öz fəaliyyətinə nəzarət qaydası necə yerinə yetirilir?

- ✓ heyyyətin təhsili və atestasiyası proqramını yerinə yetirməklə
- orqanda kadrların yerləşdirilməsini yoxlamaqla
- dövrü olaraq heyyyətin işinə nəzarət etməklə
- kadrların gördükləri işi qiymətləndirməklə
- daima heyyyətin işinə nəzarət etməklə

20. Texnoloji üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir?

- ✓ laboratoriya
- sensor
- ekspress
- test
- orqanoleptik

21. Mikrobioloji üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir

- test
- sensor
- ✓ laboratoriya
- orqanoleptik
- ekspress

22. Mikroskopik üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir?

- ✓ laboratoriya
- orqanoleptik
- ekspress

- test
- sensor

23. Kimyəvi üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir?

- ✓ laboratoriya
- orqanoleptik
- ekspress
- test
- sensor

24. Laboratoriya metodunun hansı altqrupları vardır?

- bioloji, texnoloji, fizioloji, fiziki, kimyəvi
- fiziki, kimyəvi, bioloji, ekoloji, fizioloji,
- mikroskopik, fiziki-kimyəvi, texnoloji, bioloji, ekoloji
- fiziki, fiziki-kimyəvi, kimyəvi, bioloji, mikrobioloji
- ✓ fiziki, kimyəvi, mikroskopik, mikrobioloji, texnoloji

25. Fiziki üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir?

- ✓ laboratoriya
- test
- ekspress
- orqanoleptik
- sensor

26. Eyniləşmənin nəticələrinin texniki ölçmə cihazları və xüsusi reaktivlər vasitəsilə müəyyən edilməsi zamanı hansı metod tətbiq olunur?

- ✓ laboratoriya metodu
- ekspert metodu
- test metodu
- ekspress metod
- sensor metod

27. Eyniləşdirmənin nəticələrinin insanın hiss orqanları vasitəsilə müəyyən edilməsi zamanı hansı metod tətbiq olunur?

- test metodu
- ekspress metod
- ✓ sensor metod
- laboratoriya metodu
- ekspert metodu

28. İstehlakçının aşağı keyfiyyətli məhsulların yüksək keyfiyyətli məhsul qiymətinə satılaraq aldadılmasının müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?

- ✓ qiymət eyniləşdirilməsi
- keyfiyyət eyniləşdirilməsi
- sort eyniləşdirilməsi
- xüsusi eyniləşdirilməsi
- informasiya eyniləşdirilməsi

29. İstehlakçının, müəyyən həddə yol verilən yayınma normalarından əmtənin parametrlərinin görünə biləcək həddə yayınmalarla aldadılmasının müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?

- ✓ kəmiyyət eyniləşdirilməsi
- keyfiyyət eyniləşdirilməsi
- sort eyniləşdirilməsi
- xüsusi eyniləşdirilməsi
- informasiya eyniləşdirilməsi

30. İstehlakçının əmtəə haqqında qeyri-dəqiq və ya yalnış informasiya ilə aldadılmasının müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?
- keyfiyyət eyniləşdirilməsi
 - çeşid eyniləşdirilməsi
 - ✓ informasiya eyniləşdirilməsi
 - xüsusi eyniləşdirilməsi
 - sort eyniləşdirilməsi
31. Verilmiş məhsulun, realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?
- keyfiyyət eyniləşdirilməsi
 - çeşid eyniləşdirilməsi
 - ✓ xüsusi eyniləşdirilməsi
 - istehlakçı eyniləşdirilməsi
 - əmtəə partiyası eyniləşdirilməsi
32. Məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?
- əmtəə partiyası eyniləşdirilməsi
 - keyfiyyət eyniləşdirilməsi
 - ✓ sort eyniləşdirilməsi
 - çeşid eyniləşdirilməsi
 - istehlakçı eyniləşdirilməsi
33. Əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyini məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?
- ✓ keyfiyyət eyniləşdirilməsi
 - istehlakçı eyniləşdirilməsi
 - əmtəə partiyası eyniləşdirilməsi
 - çeşid eyniləşdirilməsi
 - sort eyniləşdirilməsi
34. Əmtəənin adının, ona verilmiş tələbləri özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?
- ✓ çeşid eyniləşdirilməsi
 - informasiya eyniləşdirilməsi
 - əmtəə partiyası eyniləşdirilməsi
 - istehlakçı eyniləşdirilməsi
 - kəmiyyət eyniləşdirilməsi
35. Təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır?
- ✓ əmtəə partiyası eyniləşdirilməsi
 - istehlakçı eyniləşdirilməsi
 - çeşid eyniləşdirilməsi
 - sort eyniləşdirilməsi
 - informasiya eyniləşdirilməsi
36. İnformasiya eyniləşdirilməsi.
- ✓ istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yalnış informasiya ilə aldadılmasının müəyyənləşdirilməsidir
 - məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyən edilməsidir
 - məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
 - əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır

37. “İnformasiya saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir?

- ✓ Əmtəə xarakteristikalarına görə
- Keyfiyyətinə görə
- Çeşidinə görə
- Kəmiyyətinə görə
- Təsnifatına görə

38. “Kəmiyyət saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir?

- ✓ Əmtəə xarakteristikalarına görə
- Keyfiyyətinə görə
- Çeşidinə görə
- Kəmiyyətinə görə
- Təsnifatına görə

39. “Keyfiyyət saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir?

- ✓ Əmtəə xarakteristikalarına görə
- Keyfiyyətinə görə
- Çeşidinə görə
- Kəmiyyətinə görə
- Təsnifatına görə

40. “Çeşid saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir?

- ✓ Əmtəə xarakteristikalarına görə
- Keyfiyyətinə görə
- Çeşidinə görə
- Kəmiyyətinə görə
- Təsnifatına görə

41. “Qiymət saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir?

- Çeşidinə görə
- Keyfiyyətinə görə
- ✓ Əmtəə xarakteristikalarına görə
- Təsnifatına görə
- Kəmiyyətinə görə

42. Aşağıdakılardan hansı saxtalaşdırmanın “yerinə görə” qrupuna aiddir?

- ✓ İstehlakqabağı
- Çeşid
- Kəmiyyət
- Təsnifat
- Keyfiyyət

43. Aşağıdakılardan hansı saxtalaşdırmanın “yerinə görə” qrupuna aiddir?

- ✓ Texnoloji
- Təsnifat
- Keyfiyyət
- Çeşid
- Kəmiyyət

44. 53.Saxtalaşdırma hansı əsas qruplara bölünür?

- Texnoloji və qiymətə görə
- Keyfiyyət və təsnifata görə

- ✓ Əmtəə xarakteristikalarına və yerinə görə
- Təsnifat vəqiymətə görə
- kəmiyyət və keyfiyyətə görə

45. Qeyri-ərzaq mallarının eyniləşdirilməsi metodları hansılardır?

- ekspres, sensor, ekspert, orqanoleptik
- vizual, ekspres, orqanoleptik, test
- sensor, ekspert, vizual, test
- orqanoleptik, ekspert, laboratoriya, sensor
- ✓ sensor, laborator, test, ekspres

46. Qiymət eyniləşdirilməsi.

- ✓ istehlakçının aşağı keyfiyyətli məhsulların yüksək keyfiyyətli məhsul qiymətinə və ya kiçik ölçülü məhsulların böyük qiymətinə satılaraq aldadılmasının müəyyən edilməsidir
- təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
- əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
- məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
- məhsul və ya xammalın istifadə imkanlarının təyini məqsədi ilə aparılır

47. Kəmiyyət eyniləşdirilməsi.

- ✓ istehlakçının, müəyyən həddə yol verilən yayınma normalarından, əmtəənin parametrlərinin görünə biləcək həddə yayınmalarla aldadılmasının müəyyən edilməsidir
- istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yalnız informasiya ilə aldadılmasının müəyyənəşdirilməsidir
- əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
- məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
- məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığını müəyyən edilməsidir

48. Məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısı hansı orqan tərəfindən təsdiq olunur?

- kömürük orqanı tərəfindən
- sertifikatlaşdırma üzrə mərkəzi orqan tərəfindən
- ✓ nazirlər kabineti tərəfindən
- səhiyyə nazirliyi tərəfindən
- apelyasiya üzrə komissiya tərəfindən

49. Məhsulun sertifikatlaşdırılmasında məqsəd nədən ibarətdir?

- ✓ məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu yoxlamaqdan
- ətraf mühitin təhlükəsizliyini qorumaqdan
- məhsulun keyfiyyət səviyyəsini qiymətləndirməkdən
- məhsulun rəqabət qabiliyyətini yüksəltməkdən
- müəssisənin gəlirini artırmaqdan

50. Sertifikatlaşdırma sözünün mənası nədir?

- ✓ latın sözü olub «düzgün edilmişdir» mənasını daşıyır
- latın sözü olub «keyfiyyət» mənasını daşıyır
- uyğunluq mənasında işlədilir
- könüllülük mənasında işlədilir
- məcburiyyət mənasında işlədilir

51. Könüllü sertifikatlaşdırma nə zaman aparılır?

- məhsul Beynəlxalq standartlara uyğun istehsal edildikdə
- istehsalçı müəssisənin rəhbərliyi məhsulu sertifikatlaşdırmaq istədikdə
- ✓ standartlar və normaların təhlükəsizlik tələblərinə toxunmur və istehsalçılar üçün könüllü xarakter daşıyır
- məhsul normativ sənədlərin tələblərinə uyğun olduqda

- məhsul kiçik partiyalarla istehsal olunduqda

52. Məcburi sertifikatlaşdırma hansı qanun əsasında yerinə yetirilir?

- yeyinti məhsulları haqqında qanun
- «Standartlaşdırmanın əsasları» haqqında qanun.
- ✓ məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında qanun
- baytarlıq haqqında qanun
- istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun

53. Məcburi sertifikatlaşdırma nəyə görə aparılır?

- məhsulun rəqabət qabiliyyətini artırmaq üçün
- keyfiyyətsiz məhsul istehsalının qarşısının alınması üçün
- ✓ insanların həyatı, sağlamlığı, əmlakının təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir
- sertifikatlaşdırılmış məhsulun dövlət qeydiyyatını aparmaq üçün
- məhsulun istehsalını artırmaq üçün

54. Məhsulun təhlükəsizliyini təmin edən sertifikatlaşdırma hansı sertifikatlaşdırmaya aiddir?

- ✓ məcburi sertifikatlaşdırmaya
- keyfiyyət sertifikatlaşdırılmasına
- oxşar məhsulun sertifikatlaşdırılmasına
- könüllü sertifikatlaşdırmaya
- uyğunluğun sertifikatlaşdırılmasına

55. Azərbaycan Respublikasında Milli sertifikatlaşdırma sisteminin rəsmi dili hansı dildir?

- ✓ Azərbaycan dili
- Rus dili
- Alman dili
- İngilis dili
- Türk dili

56. Məhsula və xidmətə, həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri əks etdirən sənəd necə adlanır?

- ✓ normativ sənəd
- akt
- standart
- sertifikat
- lisenziya

57. İstehsalçı məhsulunu nə vaxt uyğunluq nişanı ilə nişanlamaq hüququna malikdir?

- ✓ sertifikatlaşdırma üzrə orqandan lisenziya aldıqdan sonra
- məhsulun istehsalı başa çatdıqdan sonra
- məhsulun keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra
- məhsulun sınaq protokolunun surətini aldıqdan sonra
- məhsul haqqında normativ sənədi əldə etdikdən sonra

58. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ evdə mikroiklimin saxlanmasında istifadə olunan maşınlar
- qaz plitələri
- kaminlər
- kondisionerlər
- sobalar

59. Elektrik istilik cihazlarına hansılar aiddir?

- ✓ plastik boruları montaj etmək üçün ütülər
- kaminlər
- qaz plitələri
- sobalar
- kondisionerlər

60. Elektrik istilik cihazlarına hansılar aiddir?

- qaz plitələri
- kaminlər
- ✓ ütülər
- kondisionerlər
- sobalar

61. Elektrik istilik cihazlarına hansılar aiddir?

- qaz plitələri
- kaminlər
- ✓ elektrik plitələri
- kondisionerlər
- sobalar

62. Elektrik istilik cihazlarına hansılar aiddir?

- ✓ su qızdırıcıları
- kaminlər
- qaz plitələri
- sobalar
- kondisionerlər

63. Elektrik istilik cihazlarına hansılar aiddir?

- sobalar
- kaminlər
- ✓ elektromikserlər
- kondisionerlər
- qaz plitələri

64. Elektrik istilik cihazlarına hansılar aiddir?

- ✓ kabab bişirənlər
- kaminlər
- qaz plitələri
- sobalar
- kondisionerlər

65. Elektrik istilik cihazlarına hansılar aiddir?

- ✓ elektrik sobası
- kaminlər
- qaz plitələri
- sobalar
- kondisionerlər

66. Elektrik istilik cihazlarına hansılar aiddir?

- qaz plitələri
- kaminlər
- ✓ qızdırıcı şkaflar

- kondinsionerlər
- sobalar

67. Elektrik istilik cihazlarına hansılar aiddir?

- kondinsionerlər
- qaz plitələri
- kaminlər
- sobalar
- ✓ elektrik qızdırıcıları

68. Elektrik istilik cihazlarına hansılar aiddir?

- qaz plitələri
- kaminlər
- ✓ elektrokaminlər
- kondinsionerlər
- sobalar

69. Elektrik istilik cihazları hansı funksiyanı həyata keçirir?

- ✓ elektrik enerjisini istilik enerjisinə çevirir
- mənzili qızdırır
- istilik enerjisini elektrik enerjisinə çevirir
- qidanın hazırlanmasında istifadə olunur
- qidanın qızdırılmasında istifadə olunur

70. Konstruksiyasına görə elektrik istilik cihazları nə cür buraxılır?

- ✓ qapalı və açıq
- düz və dairəvi
- halqavari
- açıq
- qapalı

71. Elektrik istilik cihazları üçün hansı materiallardan istifadə edilir?

- mis və polad məftillərdən
- aşağı müqavimətli materiallardan
- yüksək keçiricili volfram telindən
- ✓ yüksək müqavimətli materiallardan
- dielektrlərdən

72. Ən nazik donluq parçalar hansılardır?

- poplin, tafta, şotlanka
- triko, moleksin
- ✓ batist, volta, markizet
- kanifas, asta, mayya
- zefir, pike, lionez

73. Ekspertlər liflərin kimyəvi xassələrinə hansı göstəriciləri aid edirlər?

- isti və soyuq halda qələvilərin, turşuların təsiri
- ✓ qələvilər, üzvi və qeyri-üzvi turşulara qarşı davamlılığı, yanması, günəş işığının təsiri
- yanma sürəti, yanma zamanı qoxusu, külünün forması
- günəş işığının təsiri, kimyəvi reaktivlərə qarşı müqaviməti
- yanması, duz, qələvi və oksidlərə qarşı müqaviməti

74. Ekspertlər kimyəvi tərkibinə görə lifləri necə qruplaşdırırlar?

- poliefir, poliamid, asetil-sellüloza
- sellüloza, asetil-sellüzo, poliefir
- sellüloza və zülallar
- zülallar, qələvilər, turşular, duzlar, oksidlər
- ✓ sellüloza, keratin, fibroin-seristin, asetil-sellüloza, poliamid, poliefir

75. Parça mallarının kəmiyyət sayına ekspertlər hansı əməliyyatlardan sonra başlayırlar?

- plombun salamat olmasından sonra
- ✓ plombun salamatlığı, dəmir yol fakturasında topun uzunluğu, konteynerə müdaxilə olunmaması
- konteynerin xarici vəziyyəti, konteynerin üzərindəki plombun salamatlığı
- Dəmir yol fakturasında parça topunun uzunluğu
- Konteynerə müdaxilə olunması aydınlaşdıqdan sonra

76. Toxuculuq mallarının ekspertizası zamanı mal partiyası anlayışı necə verilir?

- eyni artikullu, eyni xammal tərkibli parça topu
- Bir nəqliyyat sənədi ilə qəbul edilmiş topla gəlmiş parça miqdarı
- ✓ bir nəqliyyat sənədi, eyni artikullu, eyni xammal tərkibli, topla gəlmiş parça miqdarı
- Topdan kəsilmiş parça nümunəsi
- Bir tarada yerləşmiş eyni artikullu parça topu

77. Kapron lifləri hansı üstün cəhətlərə malikdir?

- möhkəmliyi və hiqroskopikliyi
- hamar və nöqsansız olması
- liflərin nazikliyi
- ✓ parçanın davamlılığı, elastikliyi və sürtünməyə qarşı davamlılığını artırması
- liflərin möhkəmliyi

78. Asetat ipəyi istehsalında hansı təbii materialdan istifadə edilir?

- ağac-sellüloza
- asetilsellüloza
- ✓ pambıq sellüloza
- misli ammoniyak
- triasetat

79. Viskoz lifləri istehsalında hansı təbii materialdan istifadə edilir?

- yun tullantısı
- ✓ ağac oduncağı
- pambıq tiftiyi
- kağız tullantısı
- kətan tullantısı

80. Təbii ipək parça hansı ipək qurdundan alınır?

- palıd budaqları qurdu
- tut barama qurdu
- ✓ tut və palıd ipək qurdu
- palıd ipək qurdu
- vələs ipək qurdu

81. Rusiyadan Azərbaycana gətirilən kətan parçaların ticarət təsnifatı hansı preyskurantda əks olunur?

- № 030, № 024, № 042, № 36
- ✓ № 030, №032, № 34, №036
- № 010, № 012, № 014, №016

- № 040, №042, №044, №046
- № 020, №022, №024, №026

82. Rusiyadan Azərbaycana gətirilən ipək parçaların ticarət təsnifatı hansı preyskurantda əks olunur?

- № 040, №042, №044, №046
- № 020, №022, №024, №026
- № 030, № 024, № 042, № 36
- ✓ № 030, №032, № 34, №036
- № 010, № 012, № 014, №016

83. Rusiyadan Azərbaycana gətirilən yun parçaların ticarət təsnifatı hansı preyskurantda əks olunur?

- ✓ № 030, №032, № 34, №036
- № 040, №042, №044, №046
- № 010, № 012, № 014, №016
- № 020, №022, №024, №026
- № 030, № 024, № 042, № 36

84. Rusiyadan Azərbaycana gətirilən pambıq parçaların ticarət təsnifatı hansı preyskurantda əks olunur?

- ✓ № 030, №032, № 34, №036
- № 020, №022, №024, №026
- № 010, № 012, № 014, №016
- № 030, № 024, № 042, № 36
- № 040, №042, №044, №046

85. Bu saplardan hansı sulfat turşusunda həll olunur?

- ✓ viskoz, asetat, amid, kapron
- ipək, poliefir, viskoz, kətan
- viskoz, amid, poliefir, pambıq
- asetat, kapron, kətan, yun
- ipək, pambıq, yun, kətan

86. Parça toxunması nəyə deyilir ?

- əriş və arğac saplarının kəsişməsi
- ✓ arğac sapının ardıcıl sürətdə əriş sapları arasından keçməsi
- iki sap sisteminin bir-birilə kəsişməsi
- iki sap sisteminin xaosluq yerləşməsi
- əriş sapının arğac sapına sarınması

87. Ekspertlər sintetik liflərin çatışmayan cəhətlərinə hansı göstəriciləri aid edirlər ?

- ✓ elektriklişmə, pis boyanma, az hiqroskopiklik, gigiyenik xassələrinin zəifliyi
- pis boyanma
- gigiyenik xassələrinin az olması
- elektriklişmə
- az su çəkmə

88. Bu saplardan hansı sirkə turşusunda həll olmur?

- ✓ asetat, anid, kapron
- ipək, pambıq, kapron
- ipək, pambıq, yun
- anid, yun, ipək
- viskoz, asetat, anid

89. Bu saplardan hansı sirkə turşusunda həll olmur?

- ✓ asetat, anid, kapron
- ipək, pambıq, kapron
- ipək, pambıq, yun
- anid, yun, ipək
- viskoz, asetat, anid

90. Bu saplardan hansı metilen xlorid məhlulunda həll olur?

- ✓ heçbiri
- anid, ipək, kapron
- hamısı
- viskoz, asetat, yun
- pambıq, poliefir, viskoz

91. Bu saplardan hansı asetonda həll olur?

- ✓ asetat
- anid
- ipək
- yun
- viskoz

92. Bu saplardan hansı qələvidə həll olur?

- ✓ ipək, poliefir, yun
- anid, pambıq, kapron
- viskoz, poliefir, kapron
- asetat, yun, pambıq
- viskoz, asetat, ipək

93. Bu saplardan hansı qarışqa turşusunda həll olmur?

- ✓ ipək və poliefir
- anid və ipək
- pambıq və kapron
- pokiefir və yun
- viskoz və asetat

94. Bu saplardan hansı duz turşusunda həll olmur?

- ✓ pambıq və poliefir
- ipək və pambıq
- yun və kapron
- asetat və viskoz
- viskoz və anid

95. Bunlardan hansı liflərin bəndedilmə üsuluna aiddir?

- ✓ sap və yapışqan
- iplik və sap
- lif və yapışqan
- iplik və lif
- sap və lif

96. Yandırma yolu ilə toxuculuq liflərinin hansı eyniləşdirmə növü həyata keçirilir?

- ✓ toxuculuq liflərinin növ və miqdar uyğunluğunun eyniləşdirilməsi
- toxuculuq liflərinin bənd edilmə üsulu ilə eyniləşdirilməsi
- toxuculuq liflərinin keyfiyyətinin eyniləşdirilməsi

- toxuculuq liflərinin həlledicilərdə həllolma qabiliyyətinin eyniləşdirilməsi
- toxuculuq liflərinin miqdar tərkibinin eyniləşdirilməsi

97. Əriş və arğac saplarının qarşılıqlı və asılı yerləşməsini, həmçinin parçanın xarici görünüşü və xassələrini hansı göstərici təyin edir?

- ✓ toxunmanın növü
- parçanın keyfiyyəti
- növ müxtəlifliyi
- istehsal avadanlıqları
- lif və sapların növü

98. İri naxışlı toxunmalar hansı xüsusiyyəti ilə xarakterizə olunur?

- ✓ jakkard toxunması naxışı və böyük rapportla
- əriş raportunun arğac raportuna bərabər olması
- əriş raportunun arğac raportundan böyük olması
- arğac raportunun əriş raportundan böyük olması
- parçanın formalaşması zamanı bir-birinin üzərində əmələ gələn bir neçə qat

99. Mürəkkəb toxunmalar hansı xüsusiyyəti ilə xarakterizə olunur?

- əriş raportunun arğac raportundan böyük olması
- jakkard toxunması naxışı və böyük rapportla
- əriş raportunun arğac raportuna bərabər olması
- arğac raportunun əriş raportundan böyük olması
- ✓ parçanın formalaşması zamanı bir-birinin üzərində əmələ gələn bir neçə qat

100. Sadə toxunma hansı xüsusiyyəti ilə xarakterizə olunur?

- ✓ əriş raportunun arğac raportuna bərabər olması
- parçanın formalaşması zamanı bir-birinin üzərində əmələ gələn bir neçə qat
- arğac raportunun əriş raportundan böyük olması
- əriş raportunun arğac raportundan böyük olması
- jakkard toxunması naxışı və böyük rapportla

101. Toxuculuq materialları hansı eyniləşmə növü preyskurant təsnifatına uyğun həyata keçirilir?

- ✓ növ müxtəlifliyinin eyniləşdirilməsi
- təsnifat eyniləşdirilməsi
- materialların hazırlanması üsulunun eyniləşdirilməsi
- materialların miqdar parametrlərinin eyniləşdirilməsi
- liflərin bənd edilmə üsulla eyniləşdirilməsi

102. Toxuculuq materiallarının növ müxtəlifliyi hansı eyniləşdirmə zamanı təyin olunur?

- ✓ təsnifat eyniləşdirilməsi
- hazırlanma üsulunun eyniləşdirilməsi
- liflərin bənd edilmə üsulunun eyniləşdirilməsi
- materialın miqdar parametrlərinin eyniləşdirilməsi
- liflərin növ və miqdar uyğunluğunun eyniləşdirilməsi

103. Yun və ipək lifi yanma zamanı hansı iyi verir?

- ✓ Yanmış tük
- Qələvi
- Etil spirti
- Turşu
- Yanmış kağız

104. Pambıq, kətan və bitki əsaslı digər liflər yanma zamanı hansı iyi verir?

- ✓ Yanmış kağız
- Turşu
- Qələvi
- Etil spirti
- Yanmış tük

105. Liflərin bəndedilmə üsulunun eyniləşdirilməsi hansı metodla həyata keçirilir?

- ✓ orqanoleptik
- test
- ekspert
- laboratoriya
- sensor

106. Toxuculuq liflərinin növ və miqdar uyğunluğunun eyniləşdirilməsi hansı yolla həyata keçirilir?

- ✓ yandırma
- iyləmə
- vizual
- aşılama
- suda həll etmə

107. Toxuculuq materiallarının növ müxtəlifliyinin eyniləşdirilməsi hansı göstəriciyə uyğun həyata keçirilir?

- ✓ preyskurant təsnifatı
- ümumi respublika mal təsnifatı
- istehlakçı təsnifatı
- müəssisə təsnifatı
- istehsalçı təsnifatı

108. Toxuculuq materiallarının təsnifat eyniləşdirilməsi zamanı onun hansı əlaməti təyin olunur?

- ✓ növ müxtəlifliyi
- kimyəvi tərkibi
- toxunma növü
- iplik və sapların növü
- xammalı

109. Toxuculuq materiallarının hazırlanma üsulunun eyniləşdirilmə ekspertizası hansı metodla həyata keçirilir?

- ✓ orqanoleptik metod
- laboratoriya metodu
- ekspress metod
- test metodu
- sensor metod

110. Mənşəyinə görə toxuculuq lifləri -

- ✓ təbii və kimyəvi
- təbii və süni
- bitki, heyvanat və mineral
- bitki və mineral
- süni və sintetik

111. Parçalar toxunma növündən asılı olaraq neçə sinifə bölünür?

- ✓ 4.0
- 3.0
- 5.0

- 2.0
- 6.0

112. Fotoqrafiya üçün közərmə lampası hansı rəngli ballonda buraxılır?

- yaşıl yaxud narıncı
- göy yaxud ağ
- ✓ qırmızı yaxud narıncı
- ağ yaxud sarı
- sarı yaxud yaşıl

113. Tibb közərmə lampası hansı rəngli ballonda buraxılır?

- ✓ göy
- yaşıl
- sarı
- qırmızı
- ağ

114. Qazla doldurulma hansı lampalar üçün tətbiq edilir?

- ✓ güclü 40 Wt-dan yuxarı olan lampalar üçün
- 20 Wt-a qədər olan lampalar üçün
- 40 Wt-a qədər olan lampalar üçün
- zəif
- güclü 20 Wt-dan yuxarı olan lampalar üçün

115. Közərmə lampalarında közərmə cismi neçə 0C-yə qədər qızır?

- ✓ 10000C
- 15000C
- 7000C
- 5000C
- 13000C

116. Yerli işıqlandırma lampaları hansı gərginlikdə hazırlanır?

- ✓ 12 və 10 Vt
- 12 və 24 Vt
- 22 və 10 Vt
- 24 və 10 Vt
- 20 və 40 Vt

117. Aşağı gərginlikli lampalar hansı gərginlikdə hazırlanır?

- ✓ 1; 2,5; 3; 3,5; 6,3; 6,5; 18 Vt
- 3,5; 6,3; 6,5; 18; 24; 10 Vt
- 22; 10; 48; 60 Vt
- 18; 24; 10; 48 Vt
- 20; 40 Vt

118. Ümumi təyinatlı lampalar hansı gərginlikdə hazırlanır?

- ✓ 127-220 Vt
- 127-240 Vt
- 220-100 Vt
- 110-220 Vt
- 220-240 Vt

119. Məişətdə tətbiq edilən lampaların çeşidinə hanslar aiddir?

- ✓ xüsusi təyinatlı lampalar
- daxili işıqlandırma lampaları
- yuxarı təzyiqli lampalar
- xarici işıqlandırma lampaları
- yuxarı gərginlikli lampalar

120. Məişətdə tətbiq edilən lampaların çeşidinə hanslar aiddir?

- ✓ aşağı gərginlikli lampalar
- daxili işıqlandırma lampaları
- yuxarı təzyiqli lampalar
- xarici işıqlandırma lampaları
- yuxarı gərginlikli lampalar

121. Məişətdə tətbiq edilən lampaların çeşidinə hanslar aiddir?

- ✓ yerli işıqlandırma lampaları
- daxili işıqlandırma lampaları
- yuxarı təzyiqli lampalar
- xarici işıqlandırma lampaları
- yuxarı gərginlikli lampalar

122. Məişətdə tətbiq edilən lampaların çeşidinə hanslar aiddir?

- ✓ ümumi təyinatlı lampalar
- aşağı tezlikli lampalar
- yuxarı təzyiqli lampalar
- aşağı təzyiqli lampalar
- yuxarı gərginlikli lampalar

123. Lampanın ballonuna fəaliyyətsiz qazların doldurulması nəyə xidmət edir?

- ✓ volframın tozlanmamasına
- volframın oksidləşməməsinə
- volframın tozlanmasına
- volframın oksidləşməsinə
- enerji itkisini artırır

124. Lampanın ballonunda havanın təzyiqi nə qədər olur?

- ✓ 10-4 cıvə sütunu
- 103 cıvə sütunu
- 104 cıvə sütunu
- 10-5 cıvə sütunu
- 10-2 cıvə sütunu

125. Közərmə cisminə hansı formalar verilir?

- spiral və oval
- ✓ spiral və bispiral
- bispiral və oval
- uzunsov və bispiral
- uzunsov və dairəvi

126. Bunlardan hansı elektrik közərmə lampalarının hissələrinə aiddir?

- ✓ iki elektrod
- rozetka
- şpəsel birləşdiricisi

- patron
- elektrik açarı

127. Bunlardan hansı elektrik közərmə lampalarının hissələrinə aiddir?

- ✓ közərmə cisminin bərkidilməsi üçün qarmaq
- rozetka
- şstepel birləşdiricisi
- patron
- elektrik açarı

128. Bunlardan hansı elektrik közərmə lampalarının hissələrinə aiddir?

- ✓ közərmə cismi
- rozetka
- şstepel birləşdiricisi
- patron
- elektrik açarı

129. Bunlardan hansı elektrik közərmə lampalarının hissələrinə aiddir?

- ✓ sokol
- rozetka
- şstepel birləşdiricisi
- patron
- elektrik açarı

130. Bunlardan hansı elektrik közərmə lampalarının hissələrinə aiddir?

- ✓ şüşə balon
- rozetka
- şstepel birləşdiricisi
- patron
- elektrik açarı

131. Lampanın ballonundan havanın çıxarılması nəyə xidmət edir?

- ✓ volframın oksidləşməməsinə
- volframın tozlanmamasına
- volframın tozlanmasına
- volframın oksidləşməsinə
- enerji itkisini artırır

132. Közərmə cisminə spiral və bispiral formanın verilməsi nəyə xidmət edir?

- ✓ istilik itkisini azaldır
- elektrik itkisini artırır
- elektrik itkisini azaldır
- istilik itkisini artırır
- enerji itkisini artırır

133. Közərmə cismi hansı materialdan hazırlanır?

- mis teldən
- polad məftildən
- alüminium məftildən
- ✓ volfram telindən
- kripton qazından

134. Elektrik közərmə lampaları neçə hissədən ibarətdir?

- 3.0
- ✓ 5.0
- 2.0
- 4.0
- 6.0

135. Uzaq məsafəni işıqlandıran cihaz necə adlandırılır?

- közərmə lampası
- ✓ proyektor
- drossel lampası
- lyuminaset lampası
- işıqlandırıcı

136. Yaxın məsafəni işıqlandıran cihaz necə adlandırılır?

- ✓ işıqlandırıcı
- proyektor
- drossel lampası
- közərmə lampası
- lyuminaset lampası

137. Elektrik işıqlandırıcı cihazlar hansı hissələrdən ibarətdir?

- ştəpsel birləşdiricisi və patron
- ✓ işıqın elektrik mənbəyi və elektrik işıqlandırıcı armatura
- elektrik işıqlandırıcı armatura və ştəpsel birləşdiricisi
- işıqın elektrik mənbəyi və patron
- patron və lampa

138. Elektrik işıqlandırıcı cihazlar neçə hissədən ibarətdir?

- 3.0
- 4.0
- 1.0
- 5.0
- ✓ 2.0

139. İstehsalçı firmanın həqiqiliyi nəyə əsasən təyin edilir?

- ✓ əmtəə nişanına
- markaya
- ştrix koda
- preyskuranta
- etalon nümunəyə

140. Tikili və trikotaj mallarının xətti ölçüləri hansı göstəriciyə uyğun olmalıdır?

- texniki şərtlərə
- preyskurant göstəricilərinə
- ✓ etalon nümunənin xətti göstəricilərinə
- polotnonun strukturuna
- standart göstəricilərinə

141. Futbolka və ya idman köynəyi standartlarda nə cür adlanır?

- ✓ fufayka
- bluzka
- tişört

- köynək
- mayka

142. Ekspert standartlara nə zaman əsaslanı bilər?

- ✓ məhsulun növ aidiyyatının eyniləşməsi zamanı
- tikili malların çeşid qrupunun eyniləşməsi zamanı
- istehsalçı ölkənin həqiqiliyinin təyini zamanı
- hazır məhsulun xətti ölçülərinin eyniləşməsi zamanı
- parçanın lif tərkibinin eyniləşməsi zamanı

143. Trikotaj məmulatları hansı əlamətlərinə görə təsnifləşdirilir?

- ✓ istifadə olunan materialının növünə, hörülmə üsuluna, hörülmə üsuluna, təyinatına, polotnonun strukturuna, bəzəndirilməsinə görə
- yaş-cins, mövsümi, istifadə olunan materialının növünə, hörülmə üsuluna görə
- polotnonun strukturuna, yaş qrupuna, bəzəndirilməsinə, təyinatına görə
- təyinatına, polotnonun strukturuna, mövsümünə, hörülmə üsuluna görə
- yaş-cins, mövsümünə, növünə, sortuna, təyinatına görə

144. Polimer liflərinin yanma məhsulu hansıdır?

- ✓ Bərk qalıq
- Barmaqlar arasında yayılmayan bərk qalıq
- Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
- Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
- Yüngül boz kül

145. Polimer liflərinin yanma məhsulu hansıdır?

- Yüngül boz kül
- Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
- Bərk qalıq
- Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
- ✓ Barmaqlar arasında yayılmayan bərk qalıq

146. Asetat lifinin yanma məhsulu hansıdır?

- Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
- Barmaqlar arasında yayılmayan bərk qalıq
- ✓ Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
- Bərk qalıq
- Yüngül boz kül

147. Yun və ipək lifinin yanma məhsulu hansıdır?

- ✓ Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
- Bərk qalıq
- Barmaqlar arasında yayılmayan bərk qalıq
- Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
- Yüngül boz kül

148. Parçanın lif tərkibinin eyniləşdirilməsi hansı yolla həyata keçirilir?

- ✓ yandırma
- spirtdə həll etmə
- aşılama
- vizual
- dadma

149. Parçanın lif tərkibinin eyniləşdirilməsi hansı metodla həyata keçirilir?

- ✓ orqanoleptik
- test
- ekspert
- sensor
- laboratoriya

150. Trikotaj dedikdə nə başa düşülür?

- tikiş prosesi nəticəsində hazırlanan məmulatdır.
- toxuculuq məmulatıdır.
- maşın və ya əllə tikmə nəticəsində hazırlanan məmulatdır.
- insan bədənini ətraf mühitin təsirlərindən qorumaq üçün olan məmulatdır.
- ✓ tikiş yaxud maşın və ya əllə hörmə nəticəsində hazırlanan məmulatdır.

151. Ayaqqabının xarici görünüşünə görə orqanoleptiki metodla ekspertizası neçə əməliyyatdan ibarətdir?

- ✓ 9.0
- 14.0
- 20.0
- 16.0
- 12.0

152. Dərinin ümumi xassələri hansılardır ?

- ✓ ölçüsü, davamı, çəkisi, istilik, saxlamaq
- ölçüsü
- davamı, çəkisi
- istilik saxlamaq
- qalınlığı, elastikliyi

153. Yaşayış tərzinə görə xəzli heyvanlar hansı növlərə bölünür ?

- qış və yaz qruplu heyvanlar
- vəhşi heyvanlar
- ev heyvanları
- ✓ yerdə, yerin altında və suda yaşayan heyvanlar
- dəniz heyvanları

154. Xəzli heyvanların xəzi hansı tüklərdən ibarətdir ?

- ✓ istiqamət, qıl, tiftik tükləri
- uzun, yumşaq, parlaq tüklər
- cod, qısa tüklər
- ost, tiftik tükləri
- zərif, ipək kimi, yarım zərif tüklər

155. Ayaqqabının hissələri hansı qruplara bölünür ?

- ✓ üz, alt, aralıq hissələri
- burun, arxa, orta hissələri
- üzlük, astar
- içlik, astar, üz
- pəncə, daban, burun hissələr

156. Dərilər hansı aşılama üsulları ilə aşılır ?

- ✓ bitki, mineral, yağ, birləşdirilmiş aşılamlar
- dəmir aşılması
- xrom aşılması

- bitki aşılması
- alüminium aşılması

157. Dərilərin emal edilməsi əməliyyatları hansılardır ?

- ✓ aşılamağa hazırlıq, aşılama, bəzək əməliyatı
- dermanın ayırıl edilməsi
- dərinin aşılması
- dərini aşılamağa hazırlayan əməliyyatlar
- epidermis və nəhd qatının ayırıl edilməsi

158. Derma qatı hansı liflərdən ibarətdir ?

- ✓ Elastin, kollagen, retikulin
- Tor qatı
- Fibril
- Retikulin
- Üz qatı, məməcik, tor qatı

159. Ekspertiza zamanı trikotaj polotnosunun 1 m²-nin çəkisini müəyyən etmək üçün hansı ölçüdə nümunə götürülür?

- ✓ 50 x 100 mm
- 15 x 45 mm
- 10 x 20 mm
- markaya
- 50 x 200 mm

160. Ekspertiza zamanı trikotajın sıxlığı necə təyin edilir?

- ✓ üfüqi və şaquli xətlə 5 sm-də olan ilmələrin miqdarı
- üfüqi və şaquli xətlə 20 sm-də olan ilmələrin miqdarı
- üfüqi və şaquli xətlə 15 sm-də olan ilmələrin miqdarı
- 25 x 50 mm
- üfüqi və şaquli xətlə 25 sm-də olan ilmələrin miqdarı

161. Jakkard trikotaj nəyə deyilir?

- ✓ mürəkkəb əlvan naxışlı trikotaja
- tiftikli trikotaja
- üçqat trikotaja
- üfüqi və şaquli xətlə 10 sm-də olan ilmələrin miqdarı
- üç astarlı trikotaja

162. Ekspertlər trikotajı hansı hörmələrə bölürlər?

- ✓ eninə və uzununa hörülən trikotaj
- eninə hörülən trikotaj
- kulir trikotaj
- iki qat trikotaja
- uzununa hörülən trikotaj

163. Kostyumun pencəyi I sorta, şalvarı isə II sorta aiddirsə, onda kostyum özü ümumilikdə neçənci sorta aiddir?

- ✓ II I
- əla
- III
- I
- IV

164. Dəst geyimlərdə sort necə qiymətləndirilir?

- ✓ dəstin ayrı-ayrı məmulatları üzrə
- dəstin əsas və köməkçi məmulatı üzrə
- dəstin əsas məmulatları üzrə
- ümumilikdə dəst üzrə
- dəstin köməkçi məmulatı üzrə

165. Müasir paltarlar təyinatından asılı olaraq neçə qrupa bölünür?

- ✓ 3.0
- 5.0
- 4.0
- 2.0
- 1.0

166. Baş geyimlərinə vurulmuş əmtəə nişanlı lentlərin üzərində hansı göstərici əks etdirilmişdir?

- xammalın adı və lif tərkibinin miqdarı, %-lə
- məmulatın kimyəvi tərkibi
- ✓ məmulata qulluq sinvolları
- təbii materialların adı və kimyəvi materialların miqdarı, %-lə
- gigiyeniklik sertifikatı və mal üçün şərtlər

167. Trikotaj məmulatlarına vurulmuş əmtəə nişanlı lentlərin üzərində hansı göstərici əks etdirilmişdir?

- ✓ xammalın adı və lif tərkibinin miqdarı, %-lə
- təbii materialların adı və kimyəvi materialların miqdarı, %-lə
- məmulata qulluq sinvolları
- məmulatın kimyəvi tərkibi
- gigiyeniklik sertifikatı və mal üçün şərtlər

168. Tikili mallara vurulmuş əmtəə nişanlı lentlərin üzərində hansı göstərici əks etdirilmişdir?

- ✓ təbii materialın adı və kimyəvi materialın miqdarı, %-lə
- xammalın adı və lif tərkibinin miqdarı, %-lə
- məmulatın miqdarı
- məmulata qulluq simvollar
- gigiyeniklik sertifikatı və mal üçün şərtlər

169. Əmtəə nişanlı lentlər hansı geyim növlərində istifadə olunur?

- ✓ baş geyimləri, üst geyimləri və trikotaj məmulatları
- baş geyimləri, alt geyimləri
- üst geyimləri
- alt geyimləri, corab-naski məmulatları
- gigiyeniklik sertifikatı və mal üçün şərtlər

170. Tikili malların markasında, qablaşdırılmasında və müşayiətedici sənədlərdə olan məlumatlarla uyğunlaşdırılması hansı eyniləşmə növüdür?

- ✓ informasiya eyniləşməsi (Tikili malların
- sort eyniləşməsi (Tikili malların
- çeşid eyniləşməsi (Tikili malların
- təhlükəsizlik eyniləşməsi (Tikili malların
- parçanın lif tərkibinin eyniləşməsi

171. Görünməyən yerlərdə olan ləkə və ya xallı məmulatlar neçənci sortda aid olunur?

- ✓ II
- əla

- III
- I
- IV

172. Həssas tikili mallar neçə balla qiymətləndirilir?

- ✓ 32-37
- 38-40
- 52-57
- 42-47
- 27-32

173. I sort tikili mallar neçə balla qiymətləndirilir?

- ✓ 38-40
- 40-50
- 48-50
- 28-30
- 58-60

174. Tikili malların keyfiyyətinin qiymətləndirilməsi neçə ballıq sistem üzrə aparılır?

- ✓ 40.0
- 60.0
- 30.0
- 50.0
- 80.0

175. Tikili mallar hansı sortlarda istehsal olunur?

- ✓ I, II
- əla, I, II
- əla, I
- I, II, III
- I, II, ekstra

176. Sortluluq nəyə əsasən təyin olunur?

- ✓ standartın tələbləri və məmulatın istehlak xassəsinə
- əmtəə nişanı və məmulatın fiziki xassəsinə
- ticarət markası və məmulatın kimyəvi xassəsinə
- standartın tələbləri və məmulatın nöqsanlarına
- əmtəə nişanı və ticarət markasına

177. Sortluluq nəyə əsasən təyin olunur?

- ✓ standartın tələbləri və məmulatın istehlak xassəsinə
- standartın tələbləri və məmulatın nöqsanlarına
- ticarət markası və məmulatın kimyəvi xassəsinə
- əmtəə nişanı və məmulatın fiziki xassəsinə
- əmtəə nişanı və ticarət markasına

178. Artıq qeydiyyatdan keçmiş ticarət markası istifadə olunduqda necə işarələnir?

- ✓ ®
- P
- S
- ©
- U

179. Avropa kod sistemində əsasən neçə rəqəmli kodlardan istifadə olunur?

- 5,8,13
- ✓ 8,13,14
- 7,8,14
- 14.16
- 8.13

180. Ştrix kod nəyi təyin edir?

- ✓ istehsalçı ölkənin həqiqiliyini
- məmulatın keyfiyyətini
- məmulatın etalona uyğunluğunu
- istehsalçı firmanın həqiqiliyini
- tikili malların sortunu

181. Əmtəə nişanı nəyi təyin edir?

- ✓ istehsalçı firmanın həqiqiliyini
- məmulatın etalona uyğunluğunu
- tikili malların sortunu
- istehsalçı ölkənin həqiqiliyini
- məmulatın keyfiyyətini

182. ABŞ-da hansı kod sistemindən istifadə olunur?

- ✓ İRS
- İSR
- USA
- UNA
- EAN

183. Avropada hansı kod sistemindən istifadə olunur?

- ✓ EAN
- ENA
- İMSİ
- İRS
- ANA

184. 130. Universal əmtəə kodu necə adlanır?

- ✓ İRS
- İMSİ
- ENA
- CNN
- EAN

185. 129. Avropa kod sistemi necə adlanır?

- ✓ EAN
- İRS
- İMEİ
- ENA
- ANA

186. Ştrix kodun yoxlanılması hansı göstəriciyə əsasən həyata keçirilir?

- ✓ nəzarət rəqəmi
- ağ zolaqların sayı

- qara zolaqların sayı
- istehsalçı müəssisənin kodu
- istehsalçı ölkənin perfiksi

187. Məhsulun xətti ölçülərinin eyniləşdirilməsi hansı yolla aparılır?

- ✓ ölçmə
- seçmə
- cızma
- kəsmə
- tutuşdurma

188. Ölçü metodu ilə tikili məmulatın hansı eyniləşdirmə növü həyata keçirilir?

- ✓ məhsulun xətti ölçülərinin eyniləşdirilməsi
- toxuculuq liflərinin miqdar nisbətinin eyniləşdirilməsi
- tikili malların sortunun eyniləşdirilməsi
- məhsulun növ aidiyyətinin eyniləşdirilməsi
- toxuculuq liflərinin növ və miqdar uyğunluğunun eyniləşdirilməsi

189. İstehsalat paltarları aid olunur?

- ✓ xüsusi, texnoloji, cinsi və mövsümü
- texnoloji, bioloji və xüsusi
- xüsusi, texnoloji, bioloji və mövsümü
- kimyəvi, bioloji və ekoloji
- xüsusi və kişilər üçün

190. İdman geyimləri hansı əlamətlərinə görə təsnifləşdirilir?

- ✓ idmanın növü və yaş-cins xüsusiyyətinə görə
- idmanı növü və mövsümünə görə
- yaş-cins və növünə görə
- materialına və ölçülərinə görə
- yaş-cins və mövsümünə görə

191. Geyim malları -

- ✓ tikiş prosesi nəticəsində hazırlanan məhsullardır.
- tikiş, yaxud maşın və ya əllə hörmə nəticəsində hazırlanan məmulatdır.
- paltarlardır.
- dəyişək dəstləridir.
- insan bədənini ətraf mühitin təsirlərindən qorumaq üçün olan məmulatdır.

192. Tikiş, yaxud maşın və ya əllə hörmə nəticəsində hazırlanan məmulat necə adlanır?

- polotno
- paltar
- toxuculuq məmulatları
- geyim
- ✓ trikotaj

193. Göndən olan ayaqqabılar neçə növdə istehsal olunur?

- ✓ 4.0
- 3.0
- 5.0
- 6.0
- 2.0

194. Ayaqqabılar mövsümünə görə necə təsnifləşdirilirlər?

- ✓ yay, qış, mövsümi
- yaz, yay, payız, qış.
- qış, yay, payız.
- yaz, yay, payız.
- yaz, yay, qış, mövsümi.

195. Ayaqqabılar istehsal xarakterinə görə necə təsnifləşdirilirlər?

- ✓ model, gündəlik, çıxış
- çıxış, ortopedik, model, istehsal və milli.
- model, məişət, məktəbli.
- məişət, idman, ortopedik, istehsal və milli.
- məişət, çıxış, model, istehsal və milli.

196. Ayaqqabılar təyinatına görə necə təsnifləşdirilirlər?

- ✓ məişət, idman, ortopedik, istehsal və milli.
- çıxış, kişi, qadın, model və idman.
- çıxış, ortopedik, model, istehsal və milli.
- kişi, qadın, model, oğlan və qız
- məişət, çıxış, model, istehsal və milli.

197. Ekspert, məhsulun növ aidiyyatının eyniləşdirilməsi zamanı nəyə əsaslanmalıdır?

- ✓ standartlara
- texniki şərtlərə
- preyskurantlara
- markalanmaya
- məhsulun müşayətedici sənədlərinə

198. Tikili malların çeşid qrupunun eyniləşdirmə ekspertizası hansı məqsədlə aparılır?

- ✓ məhsulun Ümumirespublikatəsnifatına uyğunluğunu təyin etmək üçün
- məhsulun keyfiyyətini təyin etmək üçün
- məhsulun lif tərkibini təyin etmək üçün
- məhsulun təhlükəsizliyini təyin etmək üçün
- məhsulun preyskurant təsnifatına uyğunluğunu təyin etmək üçün

199. Müasir paltarlar təyinatından asılı olaraq hansı qruplara bölünür?

- ✓ məişət, idman və istehsalat geyimləri
- alt, üst və baş geyimləri
- corab-naski məmulatları
- fantaziyalı geyimlər
- paltar və dəyişək

200. Tikili mallar təyinatından asılı olaraq neçə qrupa bölünür?

- ✓ 2.0
- 4.0
- 1.0
- 3.0
- 5.0

201. Tikili mallar təyinatından asılı olaraq hansı qruplara bölünür?

- ✓ paltar və dəyişək
- baş geyimləri

- məişət və idman geyimləri
- istehsalat geyimləri
- alt və üst geyimləri

202. Tikili malların Ümumrespublika təsnifatına uyğunluğunu təyin etmək üçün hansı eyniləşmə növü tətbiq edilir?

- ✓ çeşid qrupunun eyniləşdirilməsi
- məhsulun sortunun eyniləşdirilməsi
- informasiya eyniləşdirilməsi
- keyfiyyət eyniləşdirilməsi
- növ aidiyyətinin eyniləşdirilməsi

203. Məhsulun xətti ölçülərinin eyniləşdirilməsi hansı metodla aparılır?

- ✓ ölçü
- ekspert
- test
- sensor
- orqanoleptik

204. Tikili malların eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir?

- ✓ orqanoleptik, ölçü, fiziki-kimyəvi
- orqanoleptik, ekspert, ekspres
- ölçü, laboratoriya, ekspres
- fiziki-kimyəvi, test, ekspert
- sensor, test, laboratoriya

205. Şevro hansı heyvanın dərisindən alınır?

- ✓ keçi
- qoyun
- dəvə
- donuz
- at

206. Xrom gönləri hansı heyvanların dərilərindən alırlar?

- ✓ iribuynuzlu heyvanlar, at, keçi, donuz, qoyun.
- dəvə, donuz, it, qoyun, iribuynuzlu heyvanlar.
- at, qoyun, keçi, suiti, dələ.
- iribuynuzlu heyvanlar, at, donuz, dələ, it.
- at, keçi, dəvə, donuz, it.

207. Uyğunluq sertifikatı ?

- tikili malların istehsalçısını təsdiq edən sənəddir
- tikili malların həqiqiliyini təsdiq edən sənəddir
- ✓ tikili malların yüksək keyfiyyətini təsdiq edən sənəddir
- tikili malların əmtəə nişanını təsdiq edən sənəddir
- tikili malların təhlükəsizliyini təsdiq edən sənəddir

208. Tikili malların markalanması nə ilə müşayət olunur?

- ✓ əmtəə damğası, əmtəə nişanı, yoxlama lenti
- əmtəə nişanı, ticarət markası, yoxlama lenti
- yoxlama lenti, ticarət markası, əmtəə damğası
- yoxlama lenti, ticarət lenti, xəbərdaredici nişanlar
- xəbərdaredici nişanlar, əmtəə nişanı, qadağanedici nişanlar

- 209.** Əmtəə nişanının əsas funksiyaları hansılardır?
- ✓ satışı çıxarılan malın yüksək keyfiyyətinə şahidlik etmək; əmtəə nişanının bəhəsinə alıcıların etibarı
 - satışı çıxarılan malın ştrix-koduna şahidlik etmək; əmtəə nişanının sahibinin imzası
 - istehlakçıların əmtəə istehsalçısına etibarı, əmtəənin keyfiyyəti
 - əmtəə nişanının sahibinə alıcıların etibarı; əmtəənin keyfiyyəti
 - satışı çıxarılan malın yüksək keyfiyyətinə şahidlik etməklə; əmtəə nişanının sahibinin imzası

- 210.** Konteynerdə gələn ayaqqabıların kəmiyyət ekspertizasına hansı əməliyyatlar daxildir?
- konteynerlərdən çıxan ayaqqabıların vəziyyətinin təyini
 - konteynerlərdən çıxan ayaqqabıların sayının təyini
 - ✓ konteynerlərin vəziyyəti, açılması, ayaqqabıların sayı və ekspertiza aktının tərtibi
 - ekspertiza aktının tərtibi
 - konteyner və plombların vəziyyətini yoxlanılması

- 211.** Ayaqqabıların əsas növ ekspertizalarına hansılar daxildir?
- dəmir yolu və məhkəmə-istintaq orqanlarının sifariş ilə ekspertiza
 - orqanoleptik və laboratoriya üsulları ilə ekspertiza
 - ✓ kəmiyyət, keyfiyyət, təkrar, nəzarət və təşkilatların sifariş ilə keçirilən ekspertiza
 - kəmiyyət və keyfiyyət ekspertizası
 - təkrar və nəzarət ekspertizası

- 212.** Yaş-cins əlamətlərinə görə rezin ayaqqabılar neçə qrupa bölünür?
- 7.0
 - 4.0
 - ✓ 5.0
 - 6.0
 - 3.0

- 213.** Gön ayaqqabıların artikul sisteminin 5-ci və 6-cı rəqəmləri nəyi ifadə edir?
- ✓ Ayaqqabının alt materialının növünü və altının üzünə bərkidilməsi üsulunu
 - Ayaqqabının yaş-cins xüsusiyyətini
 - Ayaqqabının alt materialının növünü
 - Ayaqqabının konstruksiyasını
 - Ayaqqabının ölçüsünü

- 214.** Gön ayaqqabıların artikulundan sonra gələn hərflər nəyi ifadə edir?
- ✓ Ayaqqabının üz materialının növünü və rəngini
 - Ayaqqabının ölçüsünü
 - Ayaqqabının yaş-cins xüsusiyyətini
 - Ayaqqabının alt materialının növünü
 - Ayaqqabının konstruksiyasını

- 215.** Gön ayaqqabıların artikul sistemi neçə rəqəmdən ibarətdir?
- ✓ 6.0
 - 7.0
 - 8.0
 - 13.0
 - 14.0

- 216.** Gön ayaqqabıları hansı əlamətinə görə növ müxtəlifliyinə bölünür?
- ✓ Üz materialının konstruksiyasına görə
 - Altının üstünə bərkidilməsi növünə görə

- Detalının formasına görə
- Alt materialının növünə görə
- Çəkisinə görə

217. Tikilməsi xarakterinə görə gön ayaqqabıları neçə qrupa bölünür?

- 3.0
- 4.0
- 5.0
- 6.0
- ✓ 2.0

218. Cins-yaş əlamətlərinə görə gön ayaqqabıları neçə qrupa bölünür?

- ✓ 10.0
- 8.0
- 12.0
- 5.0
- 7.0

219. Təyinatına görə gön ayaqqabıları neçə qrupa bölünür?

- ✓ 4.0
- 2.0
- 5.0
- 3.0
- 6.0

220. Gön ayaqqabıları növlərinə görə neçə qrupa bölünür?

- 5.0
- 6.0
- ✓ 4.0
- 7.0
- 3.0

221. Standart üzrə ayaqqabıların astarlığı üçün olan gönlərin qalınlığı neçə mm-dir?

- ✓ 0.3-1.5 mm
- 2.0-3.0 mm
- 1.5-2.0 mm
- 2.0-2.5 mm
- 3.0-3.5 mm

222. Ayaqqabının alt detallarına işlədilən gönlər hansı növ dəri xammalından hazırlanır?

- ✓ Qaramal dərisindən
- Dəvə dərisindən
- Qoyun dərisindən
- Keçi dərisindən
- Südəmər buzov dərisindən

223. Ən az qabalığa malik olan ayaqqabı gönü hansı hesab olunur?

- Ayaqqabı yufu
- Südəmər buzov dərisindən alınan xrom gönü
- ✓ Şevro
- Ayaqqabı içliyi üçün istifadə edilən gön
- Dana dərisindən alınan xrom gönü

224. Ticarət markası –
- əmtəənin keyfiyyətini xarakterizə edən simvoldur
 - bir firmaya məxsus əmtəəni digərlərindən fərqləndirmək üçün əmtəənin üzərinə vurulan simvoldur
 - ✓ hüquqi cəhətdən qorunan firma adı, firma nişanıdır.
 - əmtəənin müşayətedici sənədlərində göstərilən işarədir.
 - istehsalçının əmtəənin qablaşdırmasına vurduğu ticarət markasıdır

225. Əmtəə nişanı -
- əmtəənin müşayətedici sənədlərində göstərilən işarədir.
 - istehsalçının əmtəənin qablaşdırmasına vurduğu ticarət markasıdır.
 - ✓ bir firmaya məxsus əmtəəni digərlərindən fərqləndirmək üçün əmtəənin üzərinə vurulan simvoldur.
 - bir firmaya məxsus əmtəəni digərlərindən fərqləndirmək üçün əmtəənin üzərinə vurulan simvoldur.
 - əmtəənin keyfiyyətini xarakterizə edən simvoldur.

226. Tikili malların sortunun eyniləşdirilməsi nəyə əsasən həyata keçirilir?
- ✓ standart
 - hüquqi cəhətdən qorunan firma adı, firma nişanıdır.
 - etalon nümunəyə
 - markaya
 - ştrix koda

227. Formaya salma üsulu ilə daha çox hansı növ rezin ayaqqabılar istehsal olunur?
- ✓ Rezin çəkmələr
 - Gimnastika üçün ayaqqabılar
 - ticarət markasına
 - Çimərlik tufliləri
 - Rezin qaloşlar

228. Hazır tikili mallara neçə sort təyin olunmuşdur?
- ✓ I, II.
 - Konkidə sürüşmək üçün botinkalar
 - I, II, III, IV.
 - I, II, III.
 - əla, I, II.

229. İstehsalçı ölkənin həqiqiliyi nəyə əsasən təyin edilir?
- ✓ ştrix koda
 - əla, I.
 - əmtəə nişanına
 - qablaşdırmaya
 - etalon nümunəyə

230. Bunlardan hansı mizrablı simli musiqi alətlərinə aiddir
- ✓ ud
 - skripka
 - royal
 - nağara
 - bayan

231. 194. Karton kağızdan nə ilə fərqlənir?
- ✓ qatlarının sayı ilə
 - markası ilə

- sortlaşma
- ağılığı
- rəng çaları ilə

232. Palka nədən hazırlanır?

- ✓ kartondan
- kağızdan
- dəmirdən
- plastik kütlədən
- şüşədən

233. Karton kağızdan nə ilə fərqlənir?

- ✓ çəkisi ilə
- markası ilə
- sortlaşma
- ağılığı
- rəng çaları ilə

234. Karton kağızdan nə ilə fərqlənir?

- sortlaşma
- markası ilə
- ✓ qalınlığı ilə
- rəng çaları ilə
- ağılığı

235. Sənaye-texniki təyinatlı kağız hansı qrupa aid edilir?

- ✓ 4-10-cu qrup.
- 2;
- 3;
- 2-3;
- 1;

236. Kağızın ağılığı hansı xassə sayılır?

- ✓ estetik
- fiziki
- ergonomik
- gigiyenik
- mexaniki

237. Rəsmxətt və rəsm ləvazimatları hansı mal qrupuna aid edilir?

- bədii məmulatlar
- rəsm ləvazimatlarına
- ✓ məktəbli-dəftərxana mallarına;
- oyuncaqlara
- çap məmulatlarına

238. Əyləncəli oyuncaqlar uşaqlarda hansı hissləri yaradır?

- ✓ təəccüb, həyəcan, gülüş və sevinc
- təəccüb, həyəcan və sevinc
- təəccüb, gülüş və sevinc
- təəccüb, həyəcan və gülüş
- həyəcan, gülüş və sevinc

239. Xam materialına görə uşaq oyuncaqları neçə qrupa bölünür?

- ✓ 10.0
- 12.0
- 14.0
- 8.0
- 16.0

240. Məktəb yaşlı uşaqlar dövrü hansı yaş dövrünü əhatə edir?

- 11 yaşından 18 yaşına qədər olan dövr
- 3 yaşından 7 yaşına qədər olan dövr
- anadan olan gündən etibarən 3 yaşa qədər
- 7 yaşından 11 yaşına qədər olan dövr
- ✓ 7 yaşından 18 yaşına qədər olan dövr

241. Məktəbə qədər yaşlı uşaqlar dövrü hansı yaş dövrünü əhatə edir?

- ✓ 3 yaşından 7 yaşına qədər olan dövr
- anadan olan gündən etibarən 3 yaşa qədər
- 7 yaşından 18 yaşına qədər olan dövr
- 7 yaşından 11 yaşına qədər olan dövr
- 11 yaşından 18 yaşına qədər olan dövr

242. Körpəlik dövrü hansı yaş dövrünü əhatə edir?

- 11 yaşından 18 yaşına qədər olan dövr
- 3 yaşından 7 yaşına qədər olan dövr
- 7 yaşından 18 yaşına qədər olan dövr
- 7 yaşından 11 yaşına qədər olan dövr
- ✓ anadan olan gündən etibarən 3 yaşa qədər

243. Qiymətli metaldan olan zərgərlik məmulatının keyfiyyəti yoxlanarkən əsas nəyə fikir verilir?

- ✓ zavod damğasına;
- qablaşdırılmaya
- hazırlandığı müəssisəyə;
- künc naxışına;
- heç nəyə.

244. Qiymətli metaldan olan məmulatlar üzərində əsas göstərici nədir?

- ✓ zavod damğası
- parlaqlıq;
- sarı rəng;
- çəkisi;
- işıq sındırması.

245. Bu daşlardan hansı yarımqiymətli sayılır?

- ✓ kəhrəbə.
- zümrüd;
- almaz;
- mirvari;
- rubin;

246. Ən qiymətli almaz hansı rəngdədir?

- ✓ rəngsiz.
- yaşıl;

- qara;
- qırmızı;
- mavi;

247. Almaz ən çox hansı xassəsilə fərqlənir?

- ✓ işıq şüasının sındırılması ilə;
- nöqsansızlığı ilə;
- qiymətilə;
- çükisilə;
- şəffaflığı ilə.

248. Zərgərlik istehsalında tətbiq edilən ən bərk daş hansıdır?

- ✓ almaz;
- rubin;
- mirvari;
- sapfir;
- kəhrəba.

249. Bu metallardan hansı qiymətli metal sayılır?

- ✓ qızıl;
- melxior;
- bürünc;
- mis;
- neyzilber.

250. Kağızın sahəsi hansı ölçü vahidi ilə ölçülür?

- ✓ m²
- m
- qr
- kq
- sm³

251. Məktəbli-dəftərxana mallarında hansı nöqsanlara icazə verilmir?

- ✓ yağlı və çirkli ləkə
- sortlaşma
- hamar səth
- müxtəlif rənglilik
- qurumama

252. Bunlardan hansıları məktəbli-dəftərxana mallarına aid edilir?

- ✓ qələm itiləyicisi
- kitab
- kağız
- qovluq
- lövhə

253. Musiqi alətlərinin köklənməsində nədən istifadə olunur?

- ✓ Kamerton və tezlik ölçəndən.
- Rezenator və kamerton.
- Rezenator və tezlik ölçəndən.
- Səs generatoru və rezenatordan.
- Tezlik ölçəndən və səs generatorundan.

254.	Kağızın qalınlığı və 1m2 çəkisi hansı xassələri təyin etməyə kömək edir?					
	✓ Sıxlığı, məsaməliliyi, lif miqdarının. • Cırılma və dartılmaya davamlılıq. • Lif tərkibini, turşuluğunu. • Optiki. • Optiki, cırılmaya davamlılıq.					
255.	Kağızın hidrofil xassələri hansılardır?					
	✓ Rütubətliliyi, hiqroskopikliliyi, suçəkmə qabiliyyəti. • Məsaməliliyi, hamarlılığı. • Suçəkmə qabiliyyəti, məsaməliliyi, hamarlılığı. • Hiqroskopikliyi, turşululuğu, lif tərkibi. • Hiqroskopikliyi, rütubətliliyi, sıxlığı.					
256.	Kağızın ağılıq dərəcəsi hansı cihazda təyin olunur?					
	✓ Fotometrda. • Quruducu şkafda. • Analitik tərəzidə. • Mikroskopla. • Pokvel cihazında.					
257.	Kağızın optiki xassələrinə hansılar aiddir?I. Hiqroskopiklik. Parlaqlığı.	II. Ağılıq.	III. Yumşaqlığı.	IV. Hamarlılığı.	V. Şəffaflığı.	VI.
	✓ II, V, VI. • I, III, IV. • III, IV, V. • I, III, VI. • II, V, VI.					
258.	Kağızın əsas tərkibi nədən ibarətdir?					
	✓ Sellüloza. • Maltoza. • Saxaroza. • Liqrin maddəsi. • Laktoza.					
259.	Fotoaparətlər üçün futlyar hansı xammaldan hazırlanmalıdır?					
	✓ Dəridən. • Plastikdən. • Ağacdən. • Metaldən. • Parçadan.					
260.	Gizli təsviri aşkara çıxarmaq üçün plyonka hansı əməliyyatdan keçməlidir?					
	✓ Aşkarlama. • Kontakt. • Proyeksiya. • Preslənmə. • Ştamp.					
261.	Pozitiv prosesi nədir?					
	• Şəklin çəkilməsi.					

- ✓ Şəklin fotokağıza köçürülməsi.
- Gizli əksin alınması.
- Çəkilişə hazırlıq əməliyyatı.
- Aşkarlanma prosesi.

262. Obyektiv nə ilə təchiz olunmuşdur?

- Adi şüşə ilə.
- Plyonka.
- Rəngli şüşə ilə.
- Fokusla.
- ✓ Dəqiq linzalar.

263. Işığa həssas materiallar hansılardır? I. Fotoplyonka. II. Fotomaddələr. III. Fotokağız. IV. Fotoemulsiya. V. Fotoplastika. VI. Fotopiqlent.

- II, III, VI.
- ✓ I, II, V.
- I, III, IV.
- II, IV, V.
- I, V, IV.

264. İşləmə prinsipinə görə fotoaparətlər neçə qrupa bölünür?

- ✓ Mexaniki, yarımavtomat, avtomat.
- Mexaniki.
- Mexaniki, avtomat.
- Avtomat.
- Yarımavtomat, avtomat.

265. Diafraqmanın əsas funksiyası hansıdır?

- Obyektivdən ekrana düşən işıqı ölçmək
- Kadrları saymaq.
- Obyektivdən ekrana düşən işıqı azaltmaq.
- ✓ Obyektivdən ekrana düşən işıqı artırıb-azaltmaq.
- Obyektivdən ekrana düşən işıqı artırmaq.

266. Obyektivin işıq gücü nədən asılıdır?

- Işığın gücündən.
- ✓ Gözcüyün diametrindən.
- Obyektivin ölçüsündən.
- Işığın tezliyindən.
- Fokus məsafəsindən.

267. Fotoaparətin gövdəsinin əsas funksiyası nədir?

- Aparatın hissələrini saxlayır.
- Fokus məsafəsini tənzimləyir.
- Aparatı müxtəlif təsirlərdən qoruyur.
- Şəkilçəkmə prosesini həyata keçirir.
- ✓ Işığa həssas materialı işıqdan qoruyur.

268. Foto şəklin alınması prosesində hansı ardıcılıq gözlənilməlidir?

- ✓ Şəkil çəkmək prosesi; neqativ prosesi; pozitiv prosesi.
- Şəkil çəkmək prosesi; pozitiv prosesi; neqativ prosesi.
- Neqativ prosesi; pozitiv prosesi; şəkil çəkmək prosesi.
- Pozitiv prosesi; şəkil çəkmək prosesi; neqativ prosesi.

- Pozitiv prosesi; neqativ prosesi; şəkil çəkmək prosesi.

269. Kağız və karton mallarının istehlak xassələrinin ekspertizası zamanı hansı xassələrə üstünlük

- mexaniki davamlılığı, ağırlığı, yapışqanlılığı
- estetik, ergonomik, gigiyenik xassələr
- ✓ quruluşu, kompozisiyası, mexaniki, optiki, hidrofob, hidrofil xassələri, kimyəvi təmizliyi, xüsusi xassələri
- rəngi, ağırlığı, rəng çalarlığı, şəffaflığı, parlaqlığı, işıqkeçirməməsi
- formatı, 1 m²-nin çəkisi, qatılığı, həcm çəkisi, məsaməliliyi

270. Fotoaparatların keyfiyyətinin kompleks ekspertizası zamanı hansı istehlak xassələri balla qiymətləndirilir ?

- xarici görünüşü, gövdənin işıq buraxmaması, işığa həssas materialın asan çıxarılması və doldurulması
- ✓ funksional, ergonomik, estetik
- fotoaparatların daşınma rahatlığı, futlyardan asan çıxarılması, kadr çəkmə üçün hazırlıq əməliyyatlarının rahatlığı
- formanın səmərəliliyi, kompozisiyanın bütövlüyü, texnoloji cəhətdən təkmilliyi
- funksional, etibarlılıq, təmirə yararlılıq

271. Radioelektron aparatların keyfiyyətinin kompleks ekspertizası zamanı funksional, ergonomik göstəricilər neçə balla qiymətləndirilir ?

- funksional – 45; ergonomik – 55
- funksional – 40; ergonomik – 9
- funksional – 50; ergonomik - 20
- ✓ funksional – 55; ergonomik - 45
- funksional – 9; ergonomik – 10

272. Saxtalaşdırma latın dilindən tərcümədə hansı mənanı verir?

- qəlp məhsul
- ✓ oxşadılan
- identifikasiya
- bənzətmə
- zay məhsul

273. Kağızın sortunu eyniləşdirmək üçün neçə nümunəni təcrübədən keçirirlər?

- ✓ 3.0
- 10.0
- B
- 4.0
- 2.0

274. Kağızın tərkibində hansı komponent arzuolunmazdır?

- ✓ liqnin
- sellüloza
- hemisellüloza
- sellüloza və liqnin
- hemisellüloza və sellüloza

275. Fotoaparatın saxtalaşdırılması -

- istehlakçıya aşağı sinif aparatın satılması
- istehlakçının saxta aparatla aldadılması
- ✓ istehlakçıya mal haqqında qəsdən yalan informasiya verilməsi
- fotoaparatın sənədlərinin dəyişdirilməsi
- fotoaparatların düzgün markalanmaması

276. Pozitiv prosesi nədir?

- ✓ fotoplyonkada aşkar əksin alınması
- fotoplyonkada gizli əksin alınması
- fotoplyonkanın aşkarlanması
- şəklin yuyulma prosesi
- şəklin çəkilmə prosesi

277. Neqativ prosesi nədir?

- ✓ Fotoplyonkada gizli əksin alınması
- fotoplyonkada aşkar əksin alınması
- fotoplyonkanın aşkarlanması
- şəklin çəkilmə prosesi
- şəklin yuyulma prosesi

278. Karton kağızdan nə ilə fərqlənir

- ✓ qalınlığı ilə
- markası ilə
- sortlaşma
- ağırlığı
- rəng çaları ilə

279. Kağızın ağırlığı hansı xassə sayılır?

- fiziki
- ✓ estetik
- ergonomik
- gigiyenik
- mexaniki

280. Rəsmxətt və rəsm ləvazimatları hansı mal qrupuna aid edilir?

- ✓ məktəbli-dəftərxana mallarına;
- çap məmulatlarına
- bədii məmulatlar
- rəsm ləvazimatlarına
- oyuncaqlara

281. Sellüloza lifi xlorosinkiyodun təsiri altında hansı rəngə boyanır?

- ✓ qırmızı-çaxır
- mavi-bənövşəyi
- mavi
- sarı
- bənövşəyi

282. Bunlardan hansı yazı kağızlarına aiddir?

- ✓ not
- çap
- rəsmxətt
- qəzet
- rəsm

283. Bunlardan hansı yazı kağızlarına aiddir?

- ✓ poçt
- çap
- rəsmxətt
- qəzet

- rəsm

284. Bunlardan hansı ətriyyat mallarının çeşidinə aiddir?

- ✓ ətirilər, odekolonlar, ətirli sular
- spirtli ətirilər, dezodorantlar, odekolonlar
- ətirli sular, spirtli ətirilər, odekolonlar
- ətirilər, odekolonlar, dodaq boyası
- ətirilər, ənlilər, kirşanlar

285. “Ekstra, A, B və V” bölünmə ətirlərin hansı əlamətinə əsasən aparılır?

- ✓ kompozisiya tərkibinə görə
- iyn saxlanma müddətinə görə
- iynin xarakterinə görə
- konsistensiyasına görə
- istehsal yerinə görə

286. “Gül və fantaziya” bölünmə ətirlərin hansı əlamətinə əsasən aparılır?

- ✓ iynin xarakterinə görə
- iyn saxlanma müddətinə görə
- kompozisiya tərkibinə görə
- konsistensiyasına görə
- istehsal yerinə görə

287. “Maye, bərk və toz əsaslı” bölünmə ətirlərin hansı əlamətinə əsasən aparılır?

- ✓ konsistensiyasına görə
- iyn saxlanma müddətinə görə
- kompozisiya tərkibinə görə
- konsistensiyasına görə
- istehsal yerinə görə

288. Tərkibində suyun miqdarı 30 %-dən az olan ətir hansıdır?

- ✓ “V” qrup ətir
- “A” qrup ətir
- “B” qrup ətir
- “C” qrup ətir
- “D” qrup ətir

289. Tərkibində ətir kompozisiyasının miqdarı ən azı 5 % olan ətir hansıdır?

- ✓ “V” qrup ətir
- “A” qrup ətir
- ekstra ətir
- “C” qrup ətir
- “D” qrup ətir

290. İynin saxlanma müddəti ən azı 30 saat olan ətir hansıdır?

- ✓ “V” qrup ətir
- “A” qrup ətir
- ekstra ətir
- “C” qrup ətir
- “D” qrup ətir

291. Tərkibində suyun miqdarı 10 %-dən çox olan ətir hansıdır?

- ✓ “B” qrup ətir
- “A” qrup ətir
- “V” qrup ətir
- “C” qrup ətir
- “D” qrup ətir

292. Tərkibində ətir kompozisiyasının miqdarı ən azı 5 % olan ətir hansıdır?

- ✓ “B” qrup ətir
- “A” qrup ətir
- ekstra ətir
- “C” qrup ətir
- “D” qrup ətir

293. İyinin saxlanma müddəti ən azı 30 saat olan ətir hansıdır?

- ✓ “C” qrup ətir
- “A” qrup ətir
- ekstra ətir
- “B” qrup ətir
- “D” qrup ətir

294. Tərkibində ətir kompozisiyasının miqdarı ən azı 10 % olan ətir hansıdır?

- ✓ “A” qrup ətir
- “B” qrup ətir
- “V” qrup ətir
- “C” qrup ətir
- “D” qrup ətir

295. İyinin saxlanma müddəti ən azı 40 saat olan ətir hansıdır?

- ✓ “A” qrup ətir
- “B” qrup ətir
- “V” qrup ətir
- “C” qrup ətir
- “D” qrup ətir

296. Tərkibində ətir kompozisiyasının miqdarı ən azı 10 % olan ətir hansıdır?

- ✓ ekstra ətir
- “B” qrup ətir
- “V” qrup ətir
- “C” qrup ətir
- “D” qrup ətir

297. İyinin saxlanma müddəti ən azı 60 saat olan ətir hansıdır?

- ✓ ekstra ətir
- “B” qrup ətir
- “V” qrup ətir
- “C” qrup ətir
- “D” qrup ətir

298. İyinin saxlanma müddəti normallaşdırılmayan və kompozisiya tərkibli 2-3 % olan odekalon hansıdır?

- ✓ “V” qrup odekolonlar
- “A” qrup odekolonlar
- ekstra odekolonlar
- “C” qrup odekolonlar

- “D” qrup odekolonlar

299. İyinin saxlanma müddəti normallaşdırılmayan və kompozisiya tərkibli 3-4 % olan odekalon hansıdır?

- ✓ “B” qrup odekolonlar
- “V” qrup odekolonlar
- ekstra odekolonlar
- “C” qrup odekolonlar
- “D” qrup odekolonlar

300. İyinin saxlanma müddəti ən azı 24 saat və kompozisiya tərkibli 3-5% olan odekalon hansıdır?

- ✓ “A” qrup odekolonlar
- “V” qrup odekolonlar
- “B” qrup odekolonlar
- “C” qrup odekolonlar
- “D” qrup odekolonlar

301. İyinin saxlanma müddəti ən azı 24 saat və kompozisiya tərkibli 3-5% olan odekalon hansıdır?

- ✓ ekstra odekolonlar
- “B” qrup odekolonlar
- “B” qrup odekolonlar
- “C” qrup odekolonlar
- “D” qrup odekolonlar

302. Xlorsink yoddan hansı materialın lif tərkibini müəyyənləşdirmək üçün istifadə olunur?

- dərinin
- qızılın
- ✓ kağızın
- plastik kütlənin
- dərinin

303. İkinci kateqoriyalı musiqi alətləri neçə balla qiymətləndirilir?

- 20-13
- 12-10
- 45-30
- 30-23
- ✓ 42073.0

304. Birinci kateqoriyalı musiqi alətləri neçə balla qiymətləndirilir?

- 12-10
- 45-30
- 10-3
- ✓ 20-13
- 30-23

305. Ali kateqoriyalı musiqi alətləri neçə balla qiymətləndirilir?

- ✓ 30-23
- 45-30
- 12-10
- 20-13
- 10-3

306. Aşağıdakılardan hansı qatlanan televizordur?

- LCD
- ✓ OLED
- Kinoskoplu
- PLAZMA
- LED

307. „Yağlı və çirklə ləkə” nöqsanına hansı mallarda yol verilmir

- ✓ məktəbli-dəftərxana mallarında
- ağacdan olan mallarda
- ofis məmulatlarında
- kağız-karton mallarında
- kitabxana məmulatlarında

308. Fotometrle kağızın hansı xassəsi təyin olunur?

- ✓ ağırlıq dərəcəsi
- şəffaflığı
- parlaqlığı
- funksionallığı
- rəngliliyi

309. Kağızın ağırlığı hansı xassə sayılır?

- gigiyenik
- erqonomik
- ✓ estetik
- mexaniki
- mexaniki

310. Kağızın sahəsi hansı ölçü vahidi ilə ölçülür?

- ✓ m²
- kq
- qr
- metr
- sm³

311. Kağızın qalınlığı və 1m² çəkisi hansı xassələri təyin etməyə kömək edir?

- ✓ Sıxlığı, məsaməliliyi, lif miqdarının
- Optiki.
- Lif tərkibini, turşuluğunu.
- Cırılma və dartılmaya davamlılıq
- Optiki, cırılmaya davamlılıq

312. Kağızın ağırlıq dərəcəsi hansı cihazda təyin olunur?

- Analitik tərəzidə
- Quruducu şkafda
- Pokvel cihazında
- ✓ Fotometrə
- Mikroskopla.

313. Kağızın əsas tərkibi nədən ibarətdir?

- Maltoza.
- Liqrin maddəsi.
- ✓ Sellüloza.
- Laktoza.

- Saxaroza.

314. Pozitiv prosesi nədir?

- ✓ Şəklin fotokağıza köçürülməsi.
- Şəklin çəkilməsi.
- Gizli əksin alınması
- Çəkilişə hazırlıq əməliyyatı.
- Aşkarlanma prosesi.

315. Ağ yazı kağızı hansı nömrələrdə buraxılır?

- ✓ 0; 1; 2
- 0;1
- 1;2;3;
- 0; 1
- A1; A2; B1

316. Ağ yazı kağızı neçə nömrədə buraxılır?

- 2.0
- 1.0
- ✓ 3.0
- 5.0
- 4.0

317. Yazı kağızlarına hansı kağızlar aiddir?

- rəsm, rəsmxətt, çap
- yazı, rəsm, çap
- qəzet, rəsmxətt, poçt
- not, qəzet, yazı
- ✓ yazı, poçt, not

318. Yazı kağızları hansı əlamətinə görə fərqlənir?

- ağılığı, rəngi, nazikliyi
- təbaşirli, mexaniki möhkəm, hamar
- ✓ yüksək hamarlığı, ağılığı, yapışqanlığı
- təbaşirsiz, nazikliyi, ağılığı
- yapışqanlığı, şirələnməsi, nazikliyi

319. Rəngli yazı kağızı hansı nömrələrdə buraxılır?

- ✓ 1; 2
- 0; 1; 2
- 0; 1
- 1; 2; 3
- A1; B1

320. Kağız nədir?

- ✓ çəkisi 250 qr/m²-dan az olan 1 və ya 2 qatlı material
- çəkisi 250 qr/m²-dan artıq olan 1 qatlı material
- çəkisi 250 qr/m²-dan az olan 4 qatlı material
- çəkisi 250 qr/m²-dan artıq olan lifli material
- çəkisi 300 qr/m²-dan artıq olan 3 qatlı material

321. Rəngli yazı kağızı neçə nömrədə buraxılır?

- 4.0
- 5.0
- 6.0
- ✓ 2.0
- 3.0

322. Bu sistemlərdən hansı Fransada istifadə olunur?

- ✓ Radiocom 2000
- RTMS
- NTT
- C-450
- NMT450

323. Bu sistemlərdən hansı Yaponiyada istifadə olunur?

- ✓ NTT
- RTMS
- Radiocom 2000
- C-450
- NMT450

324. Bu sistemlərdən hansı İtaliyada istifadə olunur?

- ✓ RTMS
- NTT
- Radiocom 2000
- C-450
- NMT450

325. Bu sistemlərdən hansı Almaniya və Portuqaliyada istifadə olunur?

- ✓ C-450
- NTT
- Radiocom 2000
- RTMS
- NMT450

326. Nokia kompaniyasının telefon modellərindəki hərflər hərfi nəyi ifadə edir?

- ✓ hərflər yoxdur
- macəra həvəskarları və gənclər üçün olmasını
- verilmiş modeldə telefonun nəslini
- qiymətini
- biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərini

327. Motorola kompaniyasının telefon modellərində 3-ci rəqəm hərfi nəyi ifadə edir?

- ✓ bu nəsil telefonlarda onun yerini
- macəra həvəskarları və gənclər üçün olmasını
- verilmiş modeldə telefonun nəslini
- qiymətini
- biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərini

328. Motorola kompaniyasının telefon modellərində 2-ci rəqəm hərfi nəyi ifadə edir?

- ✓ verilmiş modeldə telefonun nəslini
- macəra həvəskarları və gənclər üçün olmasını
- bu nəsil telefonlarda onun yerini
- verilmiş modeldə telefonun nəslini

- biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərini

329. Motorola kompaniyasının telefon modellərində 1-ci rəqəm hərfi nəyi ifadə edir?

- ✓ qiymətini
- macəra həvəskarları və gənclər üçün olmasını
- bu nəsil telefonlarda onun yerini
- verilmiş modeldə telefonun nəslini
- biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərini

330. Motorola kompaniyasının telefon modellərində “C” hərfi nəyi ifadə edir?

- ✓ Everyday communication – gündəlik istifadə üçün ucuz telefonlar
- Entertainment – macəra həvəskarları və gənclər üçün telefon
- Personal style – keyfiyyətli səsli şəbəkəyə və xarici effektdə söykənən bahalı imic telefon
- heading technology – kommunikasiya sənayesinin son nailiyyətlərini özündə cəmləşdirən yüksək texnoloji qurğu
- High performanse – biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərinə malik telefon

331. Motorola kompaniyasının telefon modellərində “E” hərfi nəyi ifadə edir?

- ✓ Entertainment – macəra həvəskarları və gənclər üçün telefon
- Everyday communication – gündəlik istifadə üçün ucuz telefonlar
- Personal style – keyfiyyətli səsli şəbəkəyə və xarici effektdə söykənən bahalı imic telefon
- heading technology – kommunikasiya sənayesinin son nailiyyətlərini özündə cəmləşdirən yüksək texnoloji qurğu
- High performanse – biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərinə malik telefon

332. Motorola kompaniyasının telefon modellərində “T” hərfi nəyi ifadə edir?

- ✓ High performanse – biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərinə malik telefon
- Entertainment – macəra həvəskarları və gənclər üçün telefon
- Personal style – keyfiyyətli səsli şəbəkəyə və xarici effektdə söykənən bahalı imic telefon
- heading technology – kommunikasiya sənayesinin son nailiyyətlərini özündə cəmləşdirən yüksək texnoloji qurğu
- Everyday communication – gündəlik istifadə üçün ucuz telefonlar

333. Motorola kompaniyasının telefon modellərində “V” hərfi nəyi ifadə edir?

- Entertainment – macəra həvəskarları və gənclər üçün telefon
- heading technology – kommunikasiya sənayesinin son nailiyyətlərini özündə cəmləşdirən yüksək texnoloji qurğu
- ✓ Personal style – keyfiyyətli səsli şəbəkəyə və xarici effektdə söykənən bahalı imic telefon
- Everyday communication – gündəlik istifadə üçün ucuz telefonlar
- High performanse – biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərinə malik telefon

334. Motorola kompaniyasının telefon modellərində “A” hərfi nəyi ifadə edir?

- ✓ heading technology – kommunikasiya sənayesinin son nailiyyətlərini özündə cəmləşdirən yüksək texnoloji qurğu
- Entertainment – macəra həvəskarları və gənclər üçün telefon
- High performanse – biznes istifadəçilərə ünvanlanmış yüksək istismar göstəricilərinə malik telefon
- Personal style – keyfiyyətli səsli şəbəkəyə və xarici effektdə söykənən bahalı imic telefon
- Everyday communication – gündəlik istifadə üçün ucuz telefonlar

335. Motorola kompaniyası öz modellərini hərflərlə ifadə olunan neçə qrupa bölür?

- ✓ 5.0
- 7.0
- 4.0
- 6.0
- 8.0

336. Avtomobil –?

- ✓ stasionar telefonun analoqu olub, məxsusən avtomobillərdə quraşdırmaq üçün istehsal olunan telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur

337. Stasionar—?

- ✓ adi simli telefonun analoqudur
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur

338. Lipstick —?

- ✓ dodaq pomadası, penal və yaxud avtoqələm formasını xatırladan korpusa malik telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur

339. Dual —hinçə —?

- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- ✓ korpusu üfüqi və şaquli istiqamətlərdə qatlana bilən kommunikatorudur
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır

340. Braslet (qol telefonu) —?

- ✓ qolda saat kimi daşınan telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur

341. Rotator —?

- ✓ dönmə mexanizmlı telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur

342. Xizəkli (slyayder) —?

- ✓ bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- dönmə mexanizmlı telefondur

343. Qatlanan telefon —?

- ✓ iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır

- dönmə mexanizmlı telefonudur

344. Flipli –?

- ✓ klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlık qabını xatırladan qatlanan telefonlardır
- korpusu tərpnən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- dönmə mexanizmlı telefondur

345. Klassik –?

- ✓ korpusu tərpnən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
- bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
- iki hissədən ibarət, blaknot və ya ənlık qabını xatırladan qatlanan telefonlardır
- klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
- dönmə mexanizmlı telefondur

346. Birdəfəlik telefonlar –?

- korporativ istifadəçilər üçün nəzərdə tutulmuş telefondur
- ✓ adi, displeysiz və sim-katrsız telefonlardır
- tamdəyərli əməliyyat sistemli Mobil telefonlardır
- əsas xüsıyyəti xarici görünüşü ilə xarakterizə olunan telefonlardır
- peşəkar cib kompyuterləridir

347. Imic-telefon -?

- ✓ əsas xüsıyyəti xarici görünüşü ilə xarakterizə olunan telefonlardır
- tamdəyərli əməliyyat sistemli Mobil telefonlardır
- korporativ istifadəçilər üçün nəzərdə tutulmuş telefondur
- peşəkar cib kompyuterləridir
- adi, displeysiz və sim-katrsız telefonlardır

348. Biznes telefon –?

- ✓ korporativ istifadəçilər üçün nəzərdə tutulmuş telefondur
- əsas xüsıyyəti xarici görünüşü ilə xarakterizə olunan telefonlardır
- tamdəyərli əməliyyat sistemli Mobil telefonlardır
- peşəkar cib kompyuterləridir
- adi, displeysiz və sim-katrsız telefonlardır

349. Kommunikatorlar –?

- ✓ peşəkar cib kompyuterləridir
- əsas xüsıyyəti xarici görünüşü ilə xarakterizə olunan telefonlardır
- korporativ istifadəçilər üçün nəzərdə tutulmuş telefondur
- tamdəyərli əməliyyat sistemli Mobil telefonlardır
- adi, displeysiz və sim-katrsız telefonlardır

350. Smartfonlar –?

- ✓ tamdəyərli əməliyyat sistemli Mobil telefonlardır
- əsas xüsıyyəti xarici görünüşü ilə xarakterizə olunan telefonlardır
- korporativ istifadəçilər üçün nəzərdə tutulmuş telefondur
- peşəkar cib kompyuterləridir
- adi, displeysiz və sim-katrsız telefonlardır

351. Telefon və baza stansiyası arasında əlaqə hansı rəqəmsal protokollarla saxlanılır?

- ✓ PAMRS, CRMA, GSM, UMTS
- RAMRS, DRMA, GSM, MTS
- PDAMRS, CDRMA, GSM, UMT
- DAMPS, CDMA, GSM, UMTSE
- AMRS, NAMRS, NMT-450

352. Telefon və baza stansiyası arasında əlaqə nə cür saxlanılır?

- ultrasəs dalğaları ilə
- analoq protokollarla
- ✓ rəqəmsal protokollarla
- uzun dalğalar ilə
- elektrik cərəyanı ilə

353. SIM-kart neçə Volt elektrik cərəyanı ilə qidalanır?

- ✓ 3,3 Volt
- 4,3 Volt
- 3,5 Volt
- 3,0 Volt
- 5,3 Volt

354. Azərbaycanda ilk televiziya verilişləri nə vaxt yayımlanmışdır?

- ✓ 14 fevral 1956-cı ildə
- 16 mart 1953-cü ildə
- 6 mart 1962-ci ildə
- 16 fevral 1955-ci ildə
- 4 mart 1954-cü ildə

355. İlk kommersial mobil telefon nə vaxt təqdim edildi?

- 4 mart 1983-cü ildə
- 6 mart 1984-cü ildə
- 16 mart 1983-cü ildə
- ✓ 6 mart 1983-cü ildə
- 16 mart 1984-cü ildə

356. İlk kommersial mobil telefon nə vaxt təqdim edildi?

- ✓ 6 mart 1983-cü ildə
- 16 mart 1984-cü ildə
- 6 mart 1984-cü ildə
- 16 mart 1983-cü ildə
- 4 mart 1983-cü ildə

357. İlk mobil telefon hansı şirkətə məxsus idi?

- ✓ Motorola
- Samsung
- Nokia
- Siemens
- Sony

358. Nyu-York və London arasında ilk kommersiya telefon danışığı nə vaxt həyata keçirilmişdir?

- ✓ 7 yanvar 1927-ci ildə
- 27 yanvar 1927-ci ildə
- 12 yanvar 1926-cı ildə
- 7 yanvar 1922-ci ildə

- 7 yanvar 1911-ci ildə

359. Kömür mikrofonlarını nə vaxt ixtira edilmişdir?

- ✓ 1877-1878-ci illərdə
- 1867-1878-ci illərdə
 - 1887-1888-ci illərdə
 - 1887-1898-ci illərdə
 - 1857-1868-ci illərdə

360. Kömür mikrofonlarını kim ixtira etmişdir?

- ✓ Tomas Edison
- Antonio Meuççi
 - Aleksandr Bell
 - Iohann Filipp Reys
 - Tomas Vatson

361. Telefonlaşmanın ilk ideya müəllifi kim olmuşdur?

- ✓ Şarl Bursel
- Antonio Meuççi
 - Aleksandr Bell
 - Iohann Filipp Reys
 - Tomas Vatson

362. Təbəqəli plastik kütlələrin alınmasında əsasən hansı doldurucudan istifadə edilir?

- ✓ Rulon halında kağız və parçalar
- Aşılayıcı slyuda və koks qumu
 - Təbaşir və talk
 - Təbaşir və talk
 - Kvars qumu və koks qumu

363. Plastik kütlənin çəkisinin maksimum hansı hissəsini doldurucu təşkil edə bilər?

- ✓ 42065.0
- 42064.0
 - 1/4
 - 1/4
 - 2/5

364. Aşağıda göstərilənlərdən hansı plastik kütlənin tərkibində doldurucu kimi istifadə edilə bilməz?

- Ağac ovuntusu
 - Kvars qumu
 - Kaolin
 - Talk
- ✓ Kauçuk

365. Bağlayıcı maddələr kimi hansı əlaqələndiricilər tətbiq edilir?

- Turşular və qələvilər
 - Yüksək molekullu birləşmələr, əsas məqsədlərlə tərkibdə olan azotun
- ✓ Yüksəkmolekulalı sintetik birləşmələr və bəzi təbii polimerlərin haldəyişmələri
- Suyu və zəif sulu-sodali məhlul
 - Üzvi həlledicilərin sulu məhlulu

366. 6x12 sm-lik plyonkalar bunlardan hansına aiddir?

- miniatür plyonkalar
- kiçikformatlı plyonkalar
- pavilyon plyonkalar
- ✓ iriformatlı plyonkalar
- ortaformatlı plyonkalar

367. 6x9 sm-lik plyonkalar bunlardan hansına aiddir?

- iriformatlı plyonkalar
- ✓ ortaformatlı plyonkalar
- pavilyon plyonkalar
- miniatür plyonkalar
- kiçikformatlı plyonkalar

368. 6x8 sm-lik plyonkalar bunlardan hansına aiddir?

- iriformatlı plyonkalar
- miniatür plyonkalar
- kiçikformatlı plyonkalar
- pavilyon plyonkalar
- ✓ ortaformatlı plyonkalar

369. 6x7 sm-lik plyonkalar bunlardan hansına aiddir?

- kiçikformatlı plyonkalar
- iriformatlı plyonkalar
- miniatür plyonkalar
- pavilyon plyonkalar
- ✓ ortaformatlı plyonkalar

370. 6x6 sm-lik plyonkalar bunlardan hansına aiddir?

- ✓ ortaformatlı plyonkalar
- kiçikformatlı plyonkalar
- miniatür plyonkalar
- iriformatlı plyonkalar
- pavilyon plyonkalar

371. 6x4,5 sm-lik plyonkalar bunlardan hansına aiddir?

- kiçikformatlı plyonkalar
- iriformatlı plyonkalar
- ✓ ortaformatlı plyonkalar
- pavilyon plyonkalar
- miniatür plyonkalar

372. 24x36 mm-lik plyonkalar bunlardan hansına aiddir?

- ✓ kiçikformatlı plyonkalar
- miniatür plyonkalar
- iriformatlı plyonkalar
- pavilyon plyonkalar
- ortaformatlı plyonkalar

373. “RTMS” sistemi hansı ölkələrdə istifadə olunur?

- ✓ İtaliya
- Azərbaycan
- Almaniya və Portuqaliyada
- Yaponiya

- Fransa

374. “C-450” sistemi hansı ölkələrdə istifadə olunur?

- Yaponiya
- İtaliya
- ✓ Almaniya və Portuqaliyada
- Azərbaycan
- Fransa

375. Bu sistemlərdən hansı Fransada istifadə olunur?

- RTMS
- NMT450
- ✓ Radiocom 2000
- C-450
- NTT

376. Bu sistemlərdən hansı Yaponiyada istifadə olunur?

- ✓ NTT
- RTMS
- NTT
- C-450
- NMT450

377. Bu sistemlərdən hansı İtaliyada istifadə olunur?

- ✓ RTMS
- NTT
- Radiocom 2000
- C-450
- NMT450

378. Bu sistemlərdən hansı Almaniya və Portuqaliyada istifadə olunur?

- ✓ C-450
- NTT
- Radiocom 2000
- RTMS
- NMT450

379. Xarici firmaların istehsalı olan kosmetik malların kodlaşmasında dördüncü rəqəm nəyi ifadə edir?

- ✓ istehsal xəttinin nömrəsi
- istehsal ayı
- ilin son rəqəmi
- modelin nömrəsi
- buraxılış ayı

380. Xarici firmaların istehsalı olan kosmetik malların kodlaşmasında ikinci hərf nəyi ifadə edir?

- ✓ istehsalçı ölkənin baş hərfi
- məmulatın markası
- məmulatın adının baş hərfi
- modelin nömrəsi
- istehsal xəttinin nömrəsi

381. Xarici firmaların istehsalı olan kosmetik malların kodlaşmasında üçüncü rəqəm nəyi ifadə edir?

- ✓ ilin son rəqəmi
- həftənin günü və buraxılış saati
- modelin nömrəsi
- istehsal xəttinin nömrəsi
- buraxılış ayı

382. Xarici firmaların istehsalı olan kosmetik malların kodlaşmasında ilk iki rəqəm nəyi ifadə edir?

- ✓ modelin nömrəsi
- istehsalçı ölkənin perfiksi
- istehsal xəttinin nömrəsi
- ilin son rəqəmi
- həftənin günü və buraxılış saati

383. Xarici firmaların istehsalı olan kosmetik malların kodlaşmasında birinci hərf nəyi ifadə edir?

- ✓ həftənin günü və buraxılış saati
- istehsalçı ölkənin baş hərfi
- ilin son rəqəmi
- modelin nömrəsi
- istehsal xəttinin nömrəsi

384. Obyektivin adından sonra gələn “N” hərfi nəyi ifadə edir?

- ✓ obyektivin bayonetinin tipini göstərir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırır çoxtəbəqəli aydınlaşmaya malikdir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur

385. Obyektivin adından sonra gələn “K” hərfi nəyi ifadə edir?

- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırır çoxtəbəqəli aydınlaşmaya malikdir
- ✓ obyektivin bayonetinin tipini göstərir
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır

386. Obyektivin adından sonra gələn “V” hərfi nəyi ifadə edir?

- ✓ obyektivin bayonetinin tipini göstərir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırır çoxtəbəqəli aydınlaşmaya malikdir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur

387. Obyektivin adından sonra gələn “B” hərfi nəyi ifadə edir?

- ✓ obyektivin bayonetinin tipini göstərir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırır çoxtəbəqəli aydınlaşmaya malikdir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur

388. Obyektivlərin adının qarşısındakı “M” hərfi nəyi ifadə edir?

- ✓ obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırın çoxtəbəqəli aydınlaşmaya malikdir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- obyektivin bayonetinin tipini göstərir

389. Obyektivlərin adının qarşısındakı “2” rəqəmi nəyi ifadə edir?

- ✓ obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur
- obyektivin bayonetinin tipini göstərir
- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırın çoxtəbəqəli aydınlaşmaya malikdir

390. Obyektivin adından sonra gələn “A” hərfi nəyi ifadə edir?

- ✓ obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- obyektivin bayonetinin tipini göstərir
- obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırın çoxtəbəqəli aydınlaşmaya malikdir
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur

391. Obyektivlərin adının qarşısındakı MC hərfləri nəyi ifadə edir?

- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmur
- obyektiv digər bağlanma yivli aparatlarda istifadə oluna bilər, lakin bunun üçün adapter (keçirici halqistifadə olunmalıdır
- ✓ obyektivin linzaları çəkilən obyektin əks olunmasının keyfiyyətini artırın çoxtəbəqəli aydınlaşmaya malikdir
- obyektivin bayonetinin tipini göstərir
- obyektiv işə salma düyməsi basıldıqda əvvəlcədən müəyyən olunmuş qiymətə kimi bağlanan “tullanan” (sıxıcı diafraqma ilə təchiz olunmuşdur

392. Birmərhələli proses fotoaparatlara hansılar aiddir?

- rəqəmsal
- ✓ polaroid
- APS
- kompakt
- klassik

393. Fotoaparatlarda “mexaniki, yarımavtomat və avtomat” ifadələri aşağıdakılardan hansına aiddir?

- ✓ ekspozisiya əlamətlərinə
- pozitiv prosesinə
- işıqlanma dərəcəsinə
- avtofokuslamaya
- neqativ prosesinə

394. Fotoaparatlarda “aktiv və passiv” ifadələri aşağıdakılardan hansına aiddir?

- ✓ avtofokuslamaya
- ekspozisiya əlamətlərinə
- neqativ prosesinə
- pozitiv prosesinə
- işıqlanma dərəcəsinə

395. Bunlardan hansı fotoobyektivlərə aiddir?

- güzgülü və güzgüsüz

- sökülən
- güzgülü
- ✓ korpusa bərkidilmiş və sökülən
- korpusa bərkidilmiş

396. Orqanoleptik və fiziki-mexaniki göstəricilərə əsasən fotoaparatlardan nəyi təyin olunur?

- ✓ fotoaparatlardan keyfiyyəti
- fotoaparatlardan bərkliyi
- fotoaparatlardan çəkmə göstəriciləri
- fotoaparatlardan istismar müddəti
- fotoaparatlardan çəkisi

397. 2-3 aylığında uşaqlara hansı oyuncaqlar verilir?

- ✓ musiqili oyuncaqlar
- gəlinciklər
- konstruktor oyuncaqları
- məntiqi oyuncaqlar
- əyləncəli oyuncaqlar

398. Tüfənglərin vurucu mexanizmləri necə olur?

- çaxmaqlı
- çaxmaqlı və nişangahlı
- çaxmaqlı, çaxmaqsız və nişangahlı
- çaxmaqsız
- ✓ çaxmaqlı və çaxmaqsız

399. Tüfənglərin vurucu mexanizmləri neçə cür olur?

- ✓ 2.0
- 4.0
- 1.0
- 3.0
- 5.0

400. Alpinist kəndirləri hansı saplardan hazırlanır?

- ✓ kapron
- yun
- pambıq
- neylon
- kəndir

401. Üfürülmüş döşəklərin çəkisi neçə kq-dır?

- ✓ 1,3-2
- 1-2
- 2,3-4
- 1,2-3
- 2-3

402. Ölçülərinə görə yataq torbaları neçə yerlik hazırlanır?

- ✓ 1,2,3 və 5
- 1 və 2
- 2,3,4 və 5
- 1,2,3 və 4
- 2 və 3

403. Yeri dəyişdirilməyən alaçıqlar neçə nəfərlik hazırlanır?

- ✓ 5,6 və 10
- 4, 5 və 6
- 7, 8 və 9
- 2, 3 və 4
- 6, 7 və 10

404. Gəzdirilən alaçıqlar neçə nəfərlik hazırlanır?

- ✓ 2, 3 və 4
- 4, 5 və 6
- 7, 8 və 9
- 5,6 və 10
- 6, 7 və 10

405. Alaçıqlar hansı tiplərdə hazırlanır?

- ✓ gəzdirilən və yeri dəyişdirilməyən
- hündür və yastı
- uzununa və eninə
- böyük və kiçik
- qapılı və qapısız

406. Ovçu xizəkləri hansı uzunluqda istehsal olunur?

- ✓ 1800-1900
- 1600-1700
- 1600-1800
- 1800-2000
- 1000-1500

407. Turist xizəklərinin eni neçə mm-dir?

- ✓ 55-80
- 60-70mm
- 16-18mm
- 18-20mm
- 100-150mm

408. Yaşlılar üçün olan yarış xizəkləri neçə nömrədə istehsal olunur?

- ✓ 9.0
- 6.0
- 8.0
- 10.0
- 12.0

409. Yaşlılar üçün olan yarış xizəkləri hansı uzunluqda istehsal olunur?

- ✓ 1800-2200mm
- 1600-1700mm
- 1600-1800mm
- 1800-2000mm
- 1000-1500mm

410. Uşaqlar üçün olan idman–qaçış xizəkləri hansı uzunluqda istehsal olunur?

- ✓ 1000-1500mm

- 1800-2200mm
- 1600-1800mm
- 1800-2000mm
- 1600-1700mm

411. Yeniyetmələr üçün olan idman–qaçış xizəkləri hansı uzunluqda istehsal olunur?

- ✓ 1600-1700mm
- 1800-2200mm
- 1600-1800mm
- 1800-2000mm
- 1000-1500mm

412. Yaşlılar üçün olan idman–qaçış xizəkləri hansı uzunluqda istehsal olunur?

- ✓ 1800-2200mm
- 1600-1700mm
- 1600-1800mm
- 1800-2000mm
- 1000-1500mm

413. İdman–qaçış xizəkləri hansı növlərdə istehsal olunur?

- ✓ yaşlılar, yeniyetmələr və uşaqlar
- yeniyetmələr və uşaqlar
- yaşlılar və yeniyetmələr
- kişilər və qadınlar
- kişilər, qadınlar, oğlanlar və qızlar

414. Stolüstü tennis üçün nəzərdə tutulan topların çəkisi neçə qr-dır?

- ✓ 24-25,3
- 60-63,5
- 75-82,5
- 65-70
- 35,5-42,3

415. Badminton oyunu üçün nəzərdə tutulan topların çəkisi neçə qr-dır?

- ✓ 4,73-5,5
- 6,0-6,35
- 7,5-8,25
- 6,5-7
- 3,55-4,23

416. Şpaqaların ümumi uzunluğu neçə mm-dir?

- ✓ 1100.0
- 900.0
- 800.0
- 1600.0
- 1400.0

417. Rapiraların ümumi uzunluğu neçə mm-dir?

- ✓ 1100.0
- 1600.0
- 800.0
- 900.0
- 1400.0

418. Rapiraların hansı çəkildə istehsal olunur?

- ✓ 500 q
- 160 q
- 800 q
- 200 q
- 1400 q

419. Estafet ağaclarının uzunluğu neçə mm-dir?

- ✓ 250, 300
- 160, 200
- 800, 1000
- 100, 200
- 1400, 1600

420. Estafet ağacları hansı materialdan hazırlanır?

- ✓ ağac
- mis
- aliminium
- plastik kütlə
- polad

421. Şəklin fotokağıza köçürülməsi hansı prosesdir?

- ✓ pozitiv
- presləmə
- neqativ
- aşkarlama
- proyeksiya

422. Mexaniki, yarımavtomat və avtomat hansı qurğunun işləmə prinsipinə aiddir?

- ✓ fotoaparət
- çaxmaq
- görünüşaxtarıcı
- obyektiv
- diafraqma

423. Ofis texnikası üçün kağızın çəkisi nə qədər təşkil edir?

- ✓ 85 kq/m²
- D 58 kq/m²
- 86 kq/m²
- 95 kq/m²
- 74 kq/m²

424. Ofis texnikası üçün kağızın ağırlıq dərəcəsi neçə faizdir?

- ✓ 1.01
- D 81%
- 0.99
- 1.0
- 0.89

425. “V” qrup odekolonların kompozisiya tərkibi və iynin saxlanma müddəti neçədir?

- ✓ 2-3 % normallaşdırılmış

- 3-4 % normallaşdırılmış
- 2-3 % və ən çoxu 8 saat
- 3-4 % və ən azı 16 saat
- 3-5 % normallaşdırılmış

426. “B” qrup odekolonların kompozisiya tərkibi və iyunin saxlanma müddəti neçədir?

- ✓ 3-4 % normallaşdırılmış
- 2-3 % normallaşdırılmış
- 2-3 % və ən çoxu 8 saat
- 3-4 % və ən azı 16 saat
- 3-5 % normallaşdırılmış

427. “A” qrup odekolonların kompozisiya tərkibi və iyunin saxlanma müddəti neçədir?

- ✓ 3-5% və ən azı 24 saat
- 5-10% və ən çoxu 24 saat
- 10% və ən azı 24 saat
- 5% və ən azı 16 saat
- 10-12% və ən azı 36 saat

428. Ekstra odekolonların kompozisiya tərkibi və iyunin saxlanma müddəti neçədir?

- ✓ 3-5% və ən azı 24 saat
- 5-10% və ən çoxu 24 saat
- 10% və ən azı 24 saat
- 5% və ən azı 16 saat
- 10-13% və ən azı 36 saat

429. Kompozisiya tərkibinə görə odekolonlar neçə qrupa bölünür?

- ✓ 4.0
- 5.0
- 3.0
- 2.0
- 6.0

430. Təyinatına görə ətirilər neçə qrupa bölünür?

- 5.0
- 1.0
- ✓ 2.0
- 3.0
- 4.0

431. “V” qrup ətirələrin tərkibində suyun miqdarı neçə %-dir?

- ✓ 30 %-dən az
- 40 %-dən az
- 20 %-dən çox
- 10%-dən az
- 10%-dən çox

432. “V” qrup ətirələrin tərkibində ətir kompozisiyasının miqdarı neçə %-dir?

- ✓ ən azı 5 %
- 15 %-dən az
- ən çoxu 15 %
- 10% -dən az
- ən çoxu 10%

433. “V” qrup ətlərlərin iynin saxlanma müddəti ən azı neçə saat olmalıdır?

- ✓ 30.0
- 60.0
- 50.0
- 40.0
- 70.0

434. “B” qrup ətlərlərin tərkibində suyun miqdarı neçə %-dir?

- ✓ 10%-dən çox
- 15 %-dən çox
- 15 %-dən az
- 10%-dən az
- 0.3

435. “B” qrup ətlərlərin tərkibində ətir kompozisiyasının miqdarı neçə %-dir?

- ✓ ən azı 5 %
- ən çoxu 15 %
- ən azı 10 %
- ən azı 15%
- ən çoxu 10%

436. “B” qrup ətlərlərin iynin saxlanma müddəti ən azı neçə saat olmalıdır?

- ✓ 30.0
- 60.0
- 40.0
- 50.0
- 70.0

437. “A” qrup ətlərlərin tərkibində ətir kompozisiyasının miqdarı neçə %-dir?

- ✓ ən azı 10 %
- ən çoxu 10%
- ən azı 15%
- ən çoxu 15 %
- 0.1

438. “A” qrup ətlərlərin iynin saxlanma müddəti ən azı neçə saat olmalıdır?

- ✓ 40.0
- 60.0
- 50.0
- 30.0
- 70.0

439. Ekstra ətlərlərinin tərkibində ətir kompozisiyasının miqdarı neçə %-dir?

- ✓ ən azı 10 %
- 0.15
- ən azı 15%
- ən çoxu 15 %
- ən çoxu 10%

440. Ekstra ətlərlərin iynin saxlanma müddəti ən azı neçə saat olmalıdır?

- ✓ 60.0

- 70.0
- 50.0
- 40.0
- 80.0

441. Kompozisiya tərkibinə görə ətilər hansı qrupa bölünür?

- ✓ ekstra, A, B və V
- A, B, V və əla
- əla, ekstra, II və I
- ekstra, I, II və III
- A, B, V, D

442. Kompozisiya tərkibinə görə ətilər neçə qrupa bölünür?

- ✓ 4.0
- 5.0
- 3.0
- 2.0
- 6.0

443. İyinin xarakterinə görə ətilər hansı qrupa bölünür?

- etil
- ✓ gül və fantaziya
- fantaziya
- fantaziya və etil
- gül

444. İyinin xarakterinə görə ətilər neçə qrupa bölünür?

- ✓ 2.0
- 5.0
- 4.0
- 3.0
- 1.0

445. Konsistensiyasına görə ətilər neçə qrupa bölünür?

- ✓ 3.0
- 5.0
- 2.0
- 1.0
- 4.0

446. Ətiləri hansı əlamətlərinə görə qruplaşdırırlar?

- ✓ konsistensiyası, iynin saxlanma müddəti, iynin xarakteri, kompozisiya tərkibi, təyinatı, istehsal yeri
- kompozisiya tərkibi, istehsal yeri, təyinatı, suyun miqdarı, iynin xarakteri, yağlılığı,
- konsistensiyası, iynin xarakteri, spirtin miqdarı, təyinatı
- iyi, tərkibi, yağlılığı, suyun miqdarı
- konsistensiyası, kompozisiya tərkibi, təyinatı, suyun miqdarı, istehsal yeri

447. Ətriyyat malları neçə çeşiddə istehsal olunur?

- ✓ 3.0
- 4.0
- 2.0
- 5.0
- 1.0

448. Ətriyyat malları hansı çeşiddə istehsal olunur?

- ✓ ətirilər, odekolonlar, ətirli sular
- ətirilər, odekolonlar, dodaq boyası
- ətirli sular, spirtli ətirilər, odekolonlar
- spirtli ətirilər, dezodorantlar, odekolonlar
- ətirilər, əniklər, kirşanlar

449. Fotoplyonkada aşkar əksin alınması hansı prosesdir?

- ✓ pozitiv prosesi
- şəklin çəkilmə prosesi
- fotoplyonkanın aşkarlanması prosesi
- neqativ prosesi
- şəklin yuyulma prosesi

450. Fotoplyonkada gizli əksin alınması hansı prosesdir?

- ✓ neqativ prosesi
- şəklin çəkilmə prosesi
- fotoplyonkanın aşkarlanması prosesi
- pozitiv prosesi
- şəklin yuyulma prosesi

451. Aparatın çaxmağının hansı sinfə aid olmasının müəyyənəşdirilməsi fotoaparatların hansı növ eyniləşdirilməsinə aiddir?

- ✓ fotoaparatların sinfinin eyniləşdirilməsi
- fotoaparatların sortunun eyniləşdirilməsi
- fotoaparatların keyfiyyət eyniləşdirilməsi
- fotoaparatların çaxmağının sinfinin eyniləşdirilməsi
- fotoaparatların tipinin eyniləşdirilməsi

452. Qızıl necə metal sayılır?

- ✓ qiymətli
- əlvan
- bərk
- nadir
- qara

453. Şəkil çəkmək, neqativ və pozitiv prosesləri ardıcılıqları hansı prosesdə gözlənilir?

- ✓ foto şəklin alınması
- Foto şəklin yuyulması
- Foto şəklin aşkarlanması
- Foto şəklin çəkilməsi
- Foto şəklin stabilləşdirilməsi

454. Zərgərlik məmlatlarında “əyar” nəyi ifadə edir?

- ✓ qiymətli metalın xalis çəkisini
- gümüşün xalis çəkisini
- qızılın xalis çəkisini
- məmulatın xalis çəkisini
- qiymətli daşların çəkisini

455. Kosmetika mallarının eyniləşdirilməsinin III mərhələsi necə adlanır?

- ✓ nəticənin tərtibi

- sənədlərin öyrənilməsi
- son eyniləşdirmə
- ilkin eyniləşdirmə
- aparılmış nəticələrin analizi

456. Kosmetika mallarının eyniləşdirilməsinin II mərhələsi necə adlanır?

- ✓ son eyniləşdirmə
- sənədlərin öyrənilməsi
- nəticənin tərtibi
- ilkin eyniləşdirmə
- aparılmış nəticələrin analizi

457. Kosmetika mallarının eyniləşdirilməsinin I mərhələsi necə adlanır?

- ✓ ilkin eyniləşdirmə
- aparılmış nəticələrin analizi
- nəticənin tərtibi
- son eyniləşdirmə
- sənədlərin öyrənilməsi

458. Kosmetika mallarının eyniləşdirilməsi neçə mərhələdən ibarətdir?

- ✓ 3.0
- 4.0
- 2.0
- 1.0
- 5.0

459. Nişasta və dekstrin yapışqanı nədən alınır?

- Yağsız süddən
- Heyvan dərisindən
- ✓ Qarğıdalı və kartofdan
- Nişastanın hidrolizindən
- Heyvan sümüyündən

460. Plastik kütləyə daxil edilən hansı doldurucu onu istikeçirən və elektrik keçirən plastikə keçirir?

- ✓ Qrafit, metal tozu və qurum
- Talk, Kaolin, Təbaşir
- Hidrofil və Hidrofob təbaşir
- Slyuda, ağac və koks unu
- Tozvari, təbəqəli və lifli doldurucular

461. Sintetik yuyucu vasitələrin keyfiyyət eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir?

- ✓ orqanoleptik və fiziki-kimyəvi
- fiziki və kimyəvi
- orqanoleptik və ekspress
- ekspert və laboratoriya
- laboratoriya və test

462. Yapışqan istehsalında plastifikatorlardan nə üçün istifadə edirlər?

- Yapışma zamanı gərginliyi aşağı salmaq üçün
- Yapışqan pərdəsinin tez bərkiməsi üçün
- ✓ Elastiki yapışqanlı birləşmə almaq və yapışqan pərdəsinin kövrəkliyini azaltmaq üçün
- Yapışqanlı birləşmə almaq üçün
- Yapışqanın istifadəsinin rahat olması üçün

463. Yapışqanların tərkibinə antiseptik maddələri nə üçün əlavə edirlər?

- Yaxşı yapışsın
- Uzun ömürlü olsun
- Yapışma qabiliyyəti yüksək olsun
- Müəyyən şəraitdə kiflənməsin
- ✓ Çürümə və kiflənməyə qarşı dözümlü olsun

464. Yapışqanların tərkibini yapışdırıcı maddədən başqa hansı komponentlər daha dolğun ifadə edir?

- Plastifikatorlar
- Doldurucular
- ✓ Həlledicilər, doldurucular, plastifikatorlar, bərkidicilər
- Həlledicilər
- Bərkidicilər

465. Yapışqanın əsasını nə təşkil edir?

- ✓ Təbii və sintetik yapışdırıcı mürəkkəb üzvi maddələr
- Mürəkkəb üzvi maddələr
- Əliflər
- Rənglər
- Üzvi maddələr

466. Polimerlər qaynamağı bacarırmı?

- ✓ bacarmır
- yalnız polimerləşmə reaksiyası ilə alınan polimerlər bacarır
- yalnız polikondensasiya reaksiyası ilə alınan polimerlər bacarır
- yalnız fəza quruluşuna malik polimerlər bacarır
- A bacarır

467. Mezdra yapışqanı nədən alınır?

- Heyvan sümüyündən
- Yağsız süddən
- Nişastanın hidrolizindən
- ✓ Heyvan dərisindən
- Qarğıdalı və kartofdan

468. Sintetik yuyucu vasitələrin əsasını nə təşkil edir?

- ✓ Səthi aktiv maddələr
- Yumşaldıcılar
- Ətirləndiricilər
- Anionlar
- Ağardıcılar

469. Sabunun tərkibindəki hansı duzlar cod suda həll olmayan duzlar əmələ gətirərək parçaya çökür və onları çirkləndirir?

- ✓ Kalsium və maqnezium
- Heç biri
- Dəmir
- Natrium
- Kalium

470. Hansı üsullarla sabun bişirilir?

- ✓ Soyuq, yarımisti, isti

- Soyuq
- İsti
- Yarımistı
- Soyuq, isti

471. Lakların əsasını nə təşkil edir?

- ✓ Pərdə əmələgətirici maddələr və həlledicilər
- Qətranlar
- Bitki yağları
- Boyayıcılar
- Əliflər

472. Turşuluq ədədi

- ✓ Yod ədədi və turşuluq ədədi
- Axmasının təyini
- Rənginin təyini
- Qatılığının təyini
- Turşuluq ədədi

473. Heyvanat mənşəli yapışqanlar hansılardır?

- ✓ Mezdra, sümük, kazein
- Silikat, mezdar, nişasta
- Nişasta, kazein
- Mezdra, asfalt-bitum
- Dekstrin, sümük

474. Hansı polimerlər əriməyi bacarmır?

- ✓ yalnız fəza quruluşlu polimerlər
- yalnız xətti yaxud şaxələnmiş quruluşlu polimerlər
- yalnız qırılan polimerlər
- yalnız xətti quruluşlu polimerlər
- A bütün polimerlər

475. Stabilizatorun əsas funksiyası nədir?

- ✓ Qocalma prosesini ləngidir.
- Məmulatın bioloji xassələrini yaxşılaşdırır.
- Məmulatın kimyəvi xassələrini yaxşılaşdırır.
- Məmulatın mexaniki xassələrini yaxşılaşdırır.
- Məmulatın emalını yaxşılaşdırır.

476. Plastikatorlar plastik kütləyə hansı xassələri verir?

- ✓ Plastik və əyilmə
- Zərbəyə və işığa davamlıq.
- Estetik xassələri yüksəldir.
- Kövrəklik.
- Bərklik və möhkəmlik

477. Plastik kütlələrin hansı növü yüksək kimyəvi davamlığa malikdir?

- ✓ Ftoroplast
- Fenoplastlar
- Poliamid
- Polipropilen
- Polimetilmetakrilat

478. Plastik kütlələrin metala nisbətən vacib üstünlükləri nədir?

- ✓ Suya və digər bir sıra kimyəvi reagentlərə yüksək davamlılıq
- İstiyə və bioloji təsirlərə yüksək davamlılıq
- Yüksək mexaniki davamlılıq və gözəl xarici görünüş
- Yüksək temperatur və təzyiqə davamlılıq
- Yüksək adsorbsiya qabiliyyəti və hiqroskopiklik

479. Əksər plastik kütlələrin mühüm ümumi xassələri hansılardır?

- ✓ Yüngüllüyü, lazımiqədər mexaniki davamlılığı, kimyəvi dayanıqlığı, az istilik keçirməsi, yüksək dielektrik xassəsi, yaxşı xarici görünüşü
- Azistilik keçirməsi, yüksəkelektrik keçirməsi, lazımi qədər mexaniki davamlı olması, yaxşı xarici görünüş
- Yaxşı təkrarlanan olması, yaxşı elektrik keçirməsi, yüksək elastik xassələridir
- Yüksək dielektrik xassəsi, yaxşı xarici görünüşü, yanmaması, bioloji zərərsizliyi
- Yüksək mexaniki davamlılığı, kimyəvi dayanıqlığı, orqanizm tərəfindən qəbul edilməsi, yüksək şəffaflığı

480. Təbii materialları əvəz etmək üçün alınan ilk plastik kütlələr hansılardır?

- ✓ Selüloid və qalalit
- Qalalit və polipropilen
- Polietilen və selüloid
- Polivinilxlorid və polietilen
- Polietilen

481. Polimetilmetakrilatın sənayedə adı necədir?

- ✓ Üzvi şüşə
- İditol qatranı
- Təbəqəli plastik
- Lifli plastik
- Kapron

482. Polimer birləşmələri hansı vəziyyətdə qala bilməzlər?

- ✓ qazabənzər
- yüksəkelastik
- duru
- A bərk
- özükü-axıcı

483. Metal qabların markalanmasında əsas hansı amillər öz əksini tapmalıdır

- istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, çəkisi
- istehsalçı ölkənin kodu, qiyməti, həcmi
- ✓ istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, materialı
- istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, materialı
- istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, həcmi

484. Metal qabların çeşid saxtalaşdırılması zamanı təyin olunur -

- ✓ funksiyonal təyinatı
- estetik tərtibatı
- estetik tərtibatı
- çeşid qrupu
- sənədlərinin həqiqiliyi

485. Metal qabların funksional təyinatı hansı saxtalaşma zamanı təyin olunur?

- ✓ çeşid saxtalaşması

- keyfiyyət saxtalaşması
- təsnifat saxtalaşması
- kəmiyyət saxtalaşması
- növ saxtalaşması

486. Qabın tutumu, parametri və ölçüləri metal qabların hansı növ eyniləşməsi zamanı təyin olunur?

- metal qabların çeşid eyniləşməsi
- metal qabların keyfiyyət eyniləşməsi
- ✓ metal qabların kəmiyyət eyniləşməsi
- metal qabların təsnifat eyniləşməsi
- metal qabların informasiya eyniləşməsi

487. «Ə» hərfi işarəsi hansı qabların markalanmasında istifadə olunur?

- polad qabların
- alüminium qabların
- mis qabların
- çuğundan olan emallanmış qablar
- ✓ poladdan olan emallanmış qabların

488. Metal qabların markalanmasında hansı amillər öz əksini tapmır?

- istehsalçı müəssisənin əmtəə nişanı, çəkisi, materialı
- istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, artikulu
- ✓ həcmi, çəkisi, materialı
- istehsalçı ölkənin kodu, qiyməti, çəkisi
- istehsalçı müəssisənin əmtəə nişanı, çəkisi, materialı

489. Alüminiumdan olan qablar hansı məqsəd üçün yararsız hesab edilir?

- ✓ qidanın saxlanması üçün
- qidanın hazırlanması üçün
- suyun qızdırılması üçün
- suyun qaynadılması üçün
- mayenin qəbulu üçün

490. Metal mallarının NTS-in tələblərinə uyğunluğu hansı eyniləşdirmə zamanı tələb olunur?

- ✓ keyfiyyət eyniləşdirilməsi
- kəmiyyət eyniləşdirilməsi
- çeşid eyniləşdirilməsi
- informasiya eyniləşdirilməsi
- sort eyniləşdirilməsi

491. Bu qablardan hansı içməli suyun qaynadılması və qidanın isti emalı üçün yararsızdır?

- poladdan olan emallanmış qablar
- çuqundan olan emallanmış qablar
- alüminiumdan olan qablar
- ✓ poladdan olan sinklənmiş qablar
- misdən olan qalaylanmış qablar

492. Metal qabların keyfiyyət eyniləşdirilməsi zamanı təyin olunur –

- zərbəyə davamlılığı
- istiyə davamlılığı
- həcmi
- ✓ NTS-in tələblərinə uyğunluğu
- markalanmaya uyğunluğu

- 493.** Metal mallarının eyniləşməsi zamanı hansı məsələlər həllini tapmalıdır?
- çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, keyfiyyətinin təyini,
 - çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, xarici örtük qatının təyini,
 - ✓ çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, sukeçirməməzliyinin təyini,
 - çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, növünün təyini.
 - çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, materialının təyini,

- 494.** Metal qabların kəmiyyət eyniləşdirilməsi zamanı müəyyən olunur?

- qabın ölçüləri, rəngi və materialı
- qabın tutumu, rəngi və materialı
- dəstdə olan qabların sayı
- qabın parametri, rəngi və ölçüləri
- ✓ qabın tutumu, parametri və ölçüləri.

- 495.** Poladdan olan emallanmış qabların markalanmasında əlavə hansı məlumat göstərilə bilər?

- “OTK” şampı
- “Qida məhsullar üçün yararlıdır”. yazısı
- “2-ci sort yazısı”
- ✓ “Э” hərfi
- metalın şərti işarəsi

- 496.** Aliminium damarlı yanmayan rezin izolyasiyalı naqillər hansı markada buraxılır?

- ✓ APRI
- APRI
- PRVD
- APPR
- PRI

- 497.** Mis damarlı və polivinilxlorid izolyasiyalı əyilən naqillər hansı markada buraxılır?

- ✓ PV-3
- PV-4
- APV
- APRI
- PRI

- 498.** Aliminium damarlı və polivinilxlorid izolyasiyalı naqillər hansı markada buraxılır?

- PRI
- APPR
- APPV
- APRI
- ✓ APV

- 499.** Bunlardan hansı rulon materiallarına aiddir?

- ✓ Perqamin, tol, ruberoid
- Beton, kərpic, çınqıl
- Şəvelin, qum, pəmza
- Bazalt, fibrolit, şam
- Qranit, tuf, əhəng daşı

- 500.** Bunlardan hansı divar və arakəsmə materiallarına aiddir?

- Qranit, tuf, əhəng daşı

- Beton,kərpic,çınqıl
- Şevelin,qum,pemza
- Bazalt,fibrolit,şam
- ✓ Kərpic,daş,blok

501. Bunlardan hansı mineral-yapışdırıcı materiallara aiddir?

- ✓ Əhəng,sement,gips
- Kərpic,çınqıl,sement
- Bazalt,fibrolit,gips
- Şevelin,pemza,qum
- Qranit,tuf,daş

502. Rulon materiallarının markasına hansı məlumatlar vurulur?

- ✓ Zavodun adı,QOST-un nömrəsi,materialın adı,markası,istehsal tarixi,təyinatı
- Zavodun adı,QOST-un nömrəsi,sertifikatı,təyinatı
- QOST-un nömrəsi,materialın adı,markası,istehsal tarixi,təyinatı
- QOST-un nömrəsi,materialın adı,markası,istehsal tarixi,təyinatı
- İstehsal tarixi,təyinatı,sertifikatı,standartı

503. Gipsin sıxılmaya qarşı davamlılığı neçə kq·qüvvə/sm² təşkil etməlidir?

- ən azı 40
- 40-45
- 30-40
- ən azı 45
- ✓ ən azı 50

504. 2-ci sort hidrat əhənginin tərkibində CaO+MgO aktiv birləşmələrinin miqdarı neçə % təşkil etməlidir?

- ✓ 60-dan çox
- 50-55
- 40-50
- 68.0
- 58.0

505. 1-ci sort hidrat əhənginin tərkibində CaO+MgO aktiv birləşmələrinin miqdarı neçə % təşkil etməlidir?

- 57.0
- 60-65
- 50-55
- 65.0
- ✓ 67-dən çox

506. Bunlardan hansı rulon materiallarına aiddir?

- Beton,kərpic,çınqıl
- Şevelin,qum,pemza
- Bazalt,fibrolit,şam
- Qranit,tuf,əhəng daşı
- ✓ Perqamin,tol,ruberoyd

507. Bunlardan hansı istilik keçirməyən materiallara aiddir?

- ✓ Şevelin,fibrolit,kamışit
- Şevelin,qum,pemza
- Bazalt,fibrolit,şam
- Qranit,tuf,əhəng daşı
- Beton,kərpic,çınqıl

508. Bunlardan hansı boş materiallara aiddir?

- ✓ Qum,sement,çınqıl
- Qranit,tuf,əhəng daşı
- Beton,kərpic,çınqıl
- Şevelin,qum,pemza
- Bazalt,fibrolit,şam

509. Bunlardan hansı süni daş materiallarına aiddir?

- Şevelin,qum,pemza
- Beton,kərpic,çınqıl
- ✓ Şlakobeton,ağır beton,diatomik kərpic
- Qranit,tuf,əhəng daşı
- Bazalt,fibrolit,şam

510. Bunlardan hansı təbii daş materiallarına aiddir?

- ✓ Qranit,tuf,əhəng daşı
- Beton,kərpic,çınqıl
- Şevelin,qum,pemza
- Bazalt,fibrolit,şam
- Şlakobeton,ağır beton,diatomik kərpic

511. Keramika məmulatlarının keyfiyyət eyniləşdirilməsi zamanı xarici görünüşünü hansı metodla təyin edirlər?

- ✓ vizual metod
- laboratoriya metodu
- sensor metodu
- ekspert metodu
- ekspres metod

512. Keramika məmulatlarının fiziki kəmiyyətlərinin eyniləşdirilməsi zamanı hansı göstəricilərin uyğunluğu nəzərdən keçirilir?

- uzunluq, en, çəki.
- qalınlıq, həcm, çəki.
- ✓ qalınlıq, uzunluq, en
- çəki, həcm, uzunluq
- en, çəki, hündürlük

513. Keramika tavacıqlarının əyilməyə qarşı orta möhkəmlik dərəcəsi neçədir?

- 110 kq·qüv / sm²
- 100 kq·qüv / sm²
- ✓ 120 kq·qüv / sm²
- 140 kq·qüv / sm²
- 130 kq·qüv / sm²

514. I sort keramika məmulatlarının xarici görünüşündə bu nöqsanlardan hansı yolveriləndir?

- zədələnmiş küncələr
- çatlar
- ✓ əyrilik
- müxtəlifqalınlıqlı
- ləkə

515. Xarici görünüşünə görə keramika tavacıqları neçə sortda istehsal olunur?

- ✓ I, II, III.

- əla, I, II
- əla, I, II, III.
- əla, I, II, III, IV.
- I, II, III, IV.

516. Keramika tavacıqlarının keyfiyyət eyniləşdirilməsi zamanı hansı göstərici yoxlanılır?

- ✓ növü
- termiki və kimyəvi dayanıqlığı
- rəngi
- bərkliyi
- sıxlığı

517. Döşəmə tavacıqlarının çatışmayan cəhəti hansıdır?

- ✓ istilikkeçiriciliyi
- elektrikkeçiriciliyi
- istiliksaxlaması
- rənglənmə bilməməsi
- şirələnməsi

518. Məsaməsiz keramik məmulatın həcminə görə orta suudma qabiliyyəti neçə %-dir?

- ✓ 2-8 %
- 0-6 %
- 1-7 %
- 3-9 %
- 4-10 %

519. Məsaməsiz keramik məmulatın çəkisinə görə orta suudma qabiliyyəti neçə %-dir?

- 2-5 %
- 3-6 %
- ✓ 1-4 %
- 0.0
- 0-3 %

520. Məsaməli keramik məmulatın həcminə görə orta suudma qabiliyyəti neçə %-dir?

- ✓ 14-36 %
- 26-38 %
- 18-27 %
- 8-13 %
- 30-40 %

521. Mineral bağlayıcı materialların markalanması zamanı hansı göstəricilər öz əksini tapıb?

- ✓ xalis çəkisi, əmtəə nişanı, NTS-ri
- brutto çəkisi, firma nişanı, sayı
- çəkisi, markası, sayı
- çəkisi, əmtəə nişanı, markası.
- istehsal tarixi, mal partiyası nömrəsi, qiyməti.

522. Xalis sementdən hazırlanmış 1 sm² məmulatın üzərinə düşən yükün miqdarı nəyi ifadə edir?

- ✓ sementin markasını
- sementin sıxlığını
- sementin möhkəmliyini
- sementin bərkliyini
- sementin sıxılmaya davamlılığını

523. Gips nə cür əldə olunur?

- ✓ gips daşının xırdalanması və yandırılması ilə
- gips daşının doğranması və xırdalanması ilə
- gips daşının üyüdülməsi və yandırılması ilə
- gips daşının xırdalanması və üyüdülməsi ilə
- gips daşının suda həll olması ilə

524. Mineral bağlayıcı materialların eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir?

- ✓ orqanoleptik, fiziki-kimyəvi, sanitar-gigiyenik.
- laboratoriya, fiziki-kimyəvi, sanitar-gigiyenik
- orqanoleptik, fiziki-kimyəvi, sensor.
- laboratoriya, fiziki, kimyəvi.
- fiziki, kimyəvi, sensor.

525. Soyuducu agent dövr edən qapalı sistem necə adlanır?

- ✓ Soyuducu aqreqat
- Qızdırıcı aqreqat
- Buxarlandırıcı aqreqat
- Soyuducu spiral
- İsidici aqreqat

526. Avtomat paltaryuyan maşınlarda sıxma əməliyyatı necə aparılır?

- ✓ Baraban ilə
- Əl və sentrafuqa ilə
- Sentrafuqa ilə
- Əl ilə
- Sentrafuqa və baraban ilə

527. Yarımavtomat paltaryuyan maşınlarda sıxma əməliyyatı necə aparılır?

- ✓ Sentrafuqa ilə
- Əl və sentrafuqa ilə
- Baraban ilə
- Əl ilə
- Sentrafuqa və baraban ilə

528. Mexaniki paltaryuyan maşınlarda sıxma əməliyyatı necə aparılır?

- ✓ Əl ilə
- Əl və sentrafuqa ilə
- Baraban ilə
- Sentrafuqa ilə
- Sentrafuqa və baraban ilə

529. Bunlardan hansı məsaməsiz keramik məmulatlara aiddir?

- ✓ döşəmə tavacıqları, yol kərpici, sanitar-texniki məmulatlar
- istilik-izoləedici məmulatlar, yol kərpici, üzlük məmulatlar.
- divar və arakəsmə materialları, istilik-izoləedici məmulatlar, yol kərpici
- divar və arakəsmə materialları, dam-örtük materialları, üzlük məmulatlar
- divar və arakəsmə materialları, yol kərpicləri, döşəmə tavacıqları

530. Bunlardan hansı məsaməli keramik məmulatlara aiddir?

- ✓ divar və arakəsmə materialları, dam-örtük materialları, üzlük məmulatlar

- istilik-izoləedici məmulatlar, sanitariya-texniki məmulatlar, üzlük məmulatlar.
- sanitariya-texniki məmulatlar, yol kərpic, odadavamlı kərpic
- vanna, unitaz, istilik-izoləedici məmulatlar
- divar və arakəsmə materialları, yol kərpicləri, odadavamlı kərpic.

531. Məsaməli keramik məmulatın çəkisinə görə orta suudma qabiliyyəti neçə %-dir?

- ✓ 8-20 %
- 17-25 %
- 13-15 %
- 4-5%
- 27-32 %

532. Ekspertlər mineral bağlayıcı materialların saxtalaşdırılmasının neçə üsulunu təyin etmişdilər?

- 4.0
- ✓ 3.0
- 7.0
- 5.0
- 2.0

533. Gipsin ən son quruma müddəti neçə dəqiqə olmalıdır?

- ✓ 15 dəq. tez
- 30 dəq. tez
- 25 dəq. tez
- 20 dəq. gec
- 35 dəq. tez

534. Gipsin ən tez tutma müddəti neçə dəqiqə olmalıdır?

- ✓ 2 dəqiqə gec
- 1,5 dəqiqə tez
- 1 dəqiqə tez
- 0,5dəqiqə tez
- 1-1,5 dəqiqə

535. Gipsin əyilməyə qarşı davamlılığı neçə kq·qüvvə/sm² təşkil etməlidir?

- ✓ ən azı 25
- ən azı 20
- ən azı 15
- ən azı 10
- ən azı 5

536. Bu mineral bağlayıcı materiallardan hansı binaların özüllərində istifadə oluna bilər?

- ✓ sement
- hidrovlik əhəng
- əhəng
- gips
- daş əhəng

537. Məbel mallarının ekspertizası zamanı hansı göstəricilər balla qiymətləndirilir?

- ✓ unifikasiyası, standartlaşdırılması, etibarlılığı, estetikliyi, rahatlığı
- texnologiyı, xidmət müddəti
- etibarlılığı, standarta uyğunluğu
- bəzəyin xüsusiyyəti, hissələrin bərkidilmə vəziyyəti, xarici görünüş qüsurları, markalanma xüsusiyyətləri
- istismarda rahatlığı, estetik göstəriciləri

538. Komplekt olmasına görə mebellər hansı siniflərə bölünür?

- ✓ Ədədi və dəst
- Klub və yeməxana üçün
 - Oturmaq, istirahət və yatmaq üçün
 - Məişət və xüsusi təyinatlı
 - İdman, qonaq otağı üçün və xüsusi təyinatlı

539. İstifadəsinə görə mebellər hansı siniflərə bölünür?

- ✓ Oturmaq üçün, istirahət və yatmaq üçün, əşya saxlamaq üçün və iş üçün
- Klub üçün, teatr üçün, nəqliyyat üçün və yeməxana üçün
 - Ədədi, dəst, qarnitur və kompozisiya
 - Məişət, idarə, ictimai istifadə və xüsusi təyinatlı
 - Məişət, idman, qonaq otağı üçün və xüsusi təyinatlı

540. Təyinatına görə mebellər hansı siniflərə bölünür?

- ✓ Məişət, idarə, ictimai istifadə və xüsusi təyinatlı
- Klub üçün, teatr üçün, nəqliyyat üçün və yeməxana üçün
 - Ədədi, dəst, qarnitur və kompozisiya
 - Oturmaq üçün, istirahət və yatmaq üçün, əşya saxlamaq üçün və iş üçün
 - Məişət, idman, qonaq otağı üçün və xüsusi təyinatlı

541. 1m³ ağacdən nə qədər çaxır spirti əldə etmək olar?

- ✓ 60.0
- 20.0
 - 30.0
 - 80.0
 - 100.0

542. 1m³ ağacdən nə qədər şəkər əldə etmək olar?

- ✓ 300.0
- 200.0
 - 130.0
 - 180.0
 - 100.0

543. 1m³ ağacdən nə qədər kağız əldə etmək olar?

- 100-150
 - 130-150
 - 180-200
- ✓ 200-250
- 250-300

544. 1m³ ağacdən nə qədər parça əldə etmək olar?

- ✓ 1500.0
- 2000.0
 - 1300.0
 - 1800.0
 - 1000.0

545. Bunlardan hansı rulon materiallarına aiddir?

- ✓ Perqamin, tol, ruberoid

- Bazalt, fibrolit, şam
- Şevelin, qum, pemza
- Beton, kərpic, çinqıl
- Qranit, tuf, əhəng daşı

546. Bunlardan hansı istilik keçirməyən materiallara aiddir?

- ✓ Şevelin, fibrolit, kamışit
- Bazalt, fibrolit, şam
 - Şevelin, qum, pemza
 - Beton, kərpic, çinqıl
 - Qranit, tuf, əhəng daşı

547. Bunlardan hansı boş materiallara aiddir?

- ✓ Qum, sement, çinqıl
- Bazalt, fibrolit, şam
 - Şevelin, qum, pemza
 - Beton, kərpic, çinqıl
 - Qranit, tuf, əhəng daşı

548. Bunlardan hansı süni daş materiallarına aiddir?

- ✓ Şlakobeton, ağır beton, diatomik kərpic
- Bazalt, fibrolit, şam
 - Şevelin, qum, pemza
 - Beton, kərpic, çinqıl
 - Qranit, tuf, əhəng daşı

549. Bunlardan hansı təbii daş materiallarına aiddir?

- ✓ Qranit, tuf, əhəng daşı
- Bazalt, fibrolit, şam
 - Şevelin, qum, pemza
 - Beton, kərpic, çinqıl
 - Şlakobeton, ağır beton, diatomik kərpic

550. Keramika məmulatlarının keyfiyyət eyniləşdirilməsi zamanı xarici görünüşünü hansı metodla təyin edirlər?

- ✓ vizual metod
- ekspert metodu
 - sensor metodu
 - laboratoriya metodu
 - ekspres metod

551. Keramika məmulatlarının fiziki kəmiyyətlərinin eyniləşdirilməsi zamanı hansı göstəricilərin uyğunluğu nəzərdən keçirilir?

- ✓ qalınlıq, uzunluq, en
- qalınlıq, həcm, çəki.
 - uzunluq, en, çəki.
 - en, çəki, hündürlük
 - çəki, həcm, uzunluq

552. Keramika tavacıqlarının əyilməyə qarşı orta möhkəmlik dərəcəsi neçədir?

- ✓ 120 kq·qüv / sm²
- 130 kq·qüv / sm²
 - 110 kq·qüv / sm²
 - 100 kq·qüv / sm²
 - 140 kq·qüv / sm²

553. I sort keramika məmulatlarının xarici görünüşündə bu nöqsanlardan hansı yolveriləndir?

- ✓ ayrilik
- zədələnmiş küncələr
 - çatlar
 - müxtəlifqalınlıqlı
 - ləkə

554. Xarici görünüşünə görə keramika tavacıqları neçə sortda istehsal olunur?

- ✓ I, II, III.
- əla, I, II, III, IV.
 - əla, I, II, III.
 - əla, I, II
 - I, II, III, IV.

555. Keramika tavacıqlarının keyfiyyət eyniləşdirilməsi zamanı hansı göstərici yoxlanılır?

- ✓ növü
- sıxlığı
 - bərkliyi
 - rəngi
 - termiki və kimyəvi dayanıqlığı

556. Döşəmə tavacıqlarının çatışmayan cəhəti hansıdır?

- rənglənmə bilməməsi
 - elektrikkeçiriciliyi
- ✓ istilikkeçiriciliyi
- şirələnməsi
 - istiliksaxlaması

557. Məsaməsiz keramik məmulatın həcminə görə orta suudma qabiliyyəti neçə %-dir?

- ✓ 2-8 %
- 3-9 %
 - 1-7 %
 - 0-6 %
 - 4-10 %

558. Məsaməsiz keramik məmulatın çəkisinə görə orta suudma qabiliyyəti neçə %-dir?

- ✓ 1-4 %
- 2-5 %
 - 0-3 %
 - 0.0
 - 3-6 %

559. Məsaməli keramik məmulatın həcminə görə orta suudma qabiliyyəti neçə %-dir?

- ✓ 14-36 %
- 26-38 %
 - 18-27 %
 - 8-13 %
 - 30-40 %

560. Mineral bağlayıcı materialların markalanması zamanı hansı göstəricilər öz əksini tapıb?

- ✓ xalis çəkisi, əmtəə nişanı, NTS-ri

- brutto çəkisi, firma nişanı, sayı
- çəkisi, markası, sayı
- çəkisi, əmtəə nişanı, markası.
- istehsal tarixi, mal partiyası nömrəsi, qiyməti.

561. Xalis sementdən hazırlanmış 1 sm² məmulatın üzərinə düşən yükün miqdarı nəyi ifadə edir?

- ✓ sementin markasını
- sementin sıxlığını
 - sementin möhkəmliyini
 - sementin bərkliyini
 - sementin sıxılmaya davamlılığını

562. Gips nə cür əldə olunur?

- ✓ gips daşının xırdalanması və yandırılması ilə
- gips daşının doğranması və xırdalanması ilə
 - gips daşının üyüdülməsi və yandırılması ilə
 - gips daşının xırdalanması və üyüdülməsi ilə
 - gips daşının suda həll olması ilə

563. Mineral bağlayıcı materialların eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir?

- ✓ orqanoleptik, fiziki-kimyəvi, sanitar-gigiyenik.
- laboratoriya, fiziki-kimyəvi, sanitar-gigiyenik
 - orqanoleptik, fiziki-kimyəvi, sensor.
 - laboratoriya, fiziki, kimyəvi.
 - fiziki, kimyəvi, sensor.

564. Bunlardan hansı iynəyarpaqlı ağac cinsinə aid edilir?

- ✓ Şam,sidr,qaraşam
- Qarağac,cökə,ağcaqovaq
 - Şabalıd,göyrüş,ilm
 - Palıd,şam,küknar
 - Tozağacı,ağşam,sidr

565. Ağac hansı hissələrdən ibarətdir?

- ✓ Kök,gövdə və çətir
- Oduncaq,budaq və tac
 - Oduncaq,tac və kök
 - Kök,gövdə və yarpaqlar
 - Oduncaq,budaq və kök

566. Ağac neçə hissədən ibarətdir?

- ✓ 3.0
- 5.0
 - 2.0
 - 4.0
 - 6.0

567. Şüşə və büllur qabların kəmiyyətə ekspertiza aktında əsas hansı ardıcılığa riayət olunmalıdır?

- ✓ ümumi yoxlanılan əşyaların sayı, dəstlərin sayı, ədədi əşyaların sayı
- nöqsanlı əşyaların sayı, konteynerin vəziyyəti
 - əşyaların sayı, dəstlər (serviz, nabor sayı
 - ayrı-ayrı əşyaların sayı
 - nöqsanlı əşyaların sayı, nöqsanların əmələ gəlmə səbəbləri

568. Pəncərə şüşələrinin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir?

- ✓ 71.5
- 72.8
- 73.0
- 74.0
- 70.6

569. Lampa şüşələrin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir?

- ✓ 73-74
- 75-76
- 71-72
- 70-71
- 76-77

570. Preslənmiş şüşələrin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir?

- ✓ 73-75
- 70-73
- 77-80
- 75-77
- 68-72

571. Üfurmə üsulu ilə alınan şüşələrin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir?

- ✓ 74-75,5
- 68-72
- 73-74
- 71-73
- 71.5

572. 4 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ 0.85
- 0.86
- 0.84
- 0.83
- 0.87

573. 3 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ 0.86
- 0.87
- 0.85
- 0.84
- 0.88

574. 2-2,5 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ 0.87
- 0.88
- 0.85
- 0.86
- 0.89

575. 5-6 mm qalınlıqda şüşənin səpələnmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ 0.8

- 0.83
- 0.81
- 0.82
- 0.84

576. 2-2.5 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ 0.87
- 0.85
- 0.82
- 0.86
- 0.89

577. Şüşə istehsalında əsas xammal kimi nədən istifadə olunur?

- ✓ kvars qumu
- metal oksidləri
- dolomit
- potaş
- soda

578. Məişət şüşə məmulatlarında hansı metal oksidinə qətiyyənlə yol verilmir?

- ✓ Fe_2O_3
- CaO
- PbO
- Na_2O
- Al_2O_3

579. PbO hansı şüşənin tərkibinə qatılır?

- ✓ bülur şüşələrin
- optik şüşələrin
- pəncərə şüşələrinin
- adi şüşələrin
- avtomobil şüşələrinin

580. Hansı şüşələrin tərkibində SiO_2 -nin miqdarı 73-74 % təşkil edir?

- ✓ lampa şüşələrinin
- üfürmə üsulu ilə alınan şüşələrin
- butulka şüşələrinin
- pəncərə şüşələrinin
- pres üsulu ilə alınan şüşələrin

581. Hansı şüşələrin tərkibində SiO_2 -nin miqdarı 71,5 % təşkil edir?

- ✓ pəncərə şüşələrinin
- üfürmə üsulu ilə alınan şüşələrin
- butulka şüşələrinin
- lampa şüşələrinin
- pres üsulu ilə alınan şüşələrin

582. Şüşənin fiziki və kimyəvi göstəricilərinin standartın tələblərinə uyğunluğu hansı eyniləşmə zamanı təyin olunur?

- ✓ şüşənin keyfiyyət göstəricilərinin eyniləşməsi
- şüşənin kəmiyyət eyniləşməsi
- şüşənin təsnifat eyniləşməsi
- şüşənin çeşid eyniləşməsi
- şüşənin növ müxtəlifliyinin eyniləşməsi

583. Üzvi polimerlər əsasında hansı şüşə əldə olunur?

- ✓ ☒ üzvi şüşə
- ☐ qeyri-üzvi şüşə
- ☐ silikat şüşə
- ☐ optik şüşə
- ☐ rəngli şüşə

584. “ Şüşə oksidlərin silisium oksidlə amorf və ya kolloid ərintisidir” ifadəsi kimə məxsusdur?

- ✓ ☒ Mendeleyev
- ☐ Uşinski
- ☐ N.Tusi
- ☐ Lomonosov
- ☐ Neyzelbor

585. Şüşələr hansı əlamətinə görə “üzvi və silikat ” şüşələrinə bölünür?

- ☐ optiki şüşə olmasından asılı olaraq
- ✓ ☒ tərkib komponentlərindən asılı olaraq
- ☐ təyinatından asılı olaraq
- ☐ rəngindən asılı olaraq
- ☐ funksionallığından asılı olaraq

586. 3-4 mm qalınlıqda şüşənin səpələnmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ ☒ 0.82
- ☐ 0.83
- ☐ 0.81
- ☐ 0.8
- ☐ 0.84

587. 5-6 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir?

- ✓ ☒ 0.84
- ☐ 0.86
- ☐ 0.83
- ☐ 0.82
- ☐ 0.85

588. Şüşənin keyfiyyət göstəricilərinin eyniləşdirilməsi -

- ✓ ☒ fiziki və kimyəvi göstəricilərinin standartın tələblərinə uyğunluğunun təyini.
- ☐ rənginin standartın tələblərinə uyğunluğunun təyini
- ☐ tərkibinin standartın tələblərinə uyğunluğunun təyini.
- ☐ keyfiyyətinin standartın tələblərinə uyğunluğunun təyini
- ☐ şəffaflığının standartın tələblərinə uyğunluğunun təyini

589. Üzvi şüşə hansı materialların əsasında əldə olunur?

- ✓ ☒ üzvi polimerlər
- ☐ üzvi materiallar
- ☐ metal oksidləri
- ☐ kvars qumu
- ☐ qeyri-üzvi materiallar

590. Mendeleyevə görə şüşə -

- ✓ ☒ oksidlərin silisium oksidlə amorf və ya kolloid ərintisidir.

- kristallik materialdır.
- oksidlərin iştirakı ilə silikat ərintisidir.
- silikat ərintisidir.
- kvars qumundan əldə olunan kristal maddədir.

591. Büllur şüşənin alınması üçün şüşənin tərkibinə hansı oksid qatılır?

- ✓ PbO
- Na₂O
- CaO
- FeO
- Al₂O₃

592. Butulka şüşələrində Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir?

- ✓ 42065.0
- yolverilmir
- 0,3-0,5
- 0,5-1
- 1-2

593. Lampa şüşələrində Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir?

- ✓ 0,3-0,4
- 0,5-0,7
- yolverilmir
- 0,1-0,2
- 0,7-0,8

594. Preslənmiş şüşələrdə Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir?

- ✓ 0.1
- 0,03-ə qədər
- 0.6-0,8
- 0.4
- 0.3

595. Üfurmə şüşələrində Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir?

- ✓ 0,03-ə qədər
- 0.04
- 0.1
- 0.05
- 0,5-0,7

596. Pəncərə şüşələrində Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir?

- ✓ 0.2
- 0.03
- 1-2
- 0,3-0,4
- 0.1

597. Məişət şüşə məmulatlarında Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir?

- ✓ yolverilməzdir
- 0.03
- 0.3
- 0.2
- 2-3

598. Məişət şüşə məmulatlarının tərkibində bu oksidlərdən hansı arzuolunmazdır?

- SiO₂
- PbO
- ✓ Fe₂O₃
- Na₂O
- CaO

599. Kvars qumu əsasında hansı şüşə əldə olunur?

- ✓ silikat şüşə
- qeyri- üzvi şüşə
- optik şüşə
- üzvi şüşə
- polimetilmetakrilat

600. Şüşənin eyniləşdirilməsi zamanı bu məsələ əhəmiyyət kəsb etmir?

- ✓ şüşənin rənginin təyini
- şüşənin fiziki ölçülərinin və kimyəvi tərkibinin təyini.
- emal növünün təyini
- şüşənin çeşid uyğunluğunun təyini
- şüşənin sortunun təyini

601. Tərkib komponentlərinin təbiətindən asılı olaraq şüşələr bölünür ?

- ✓ üzvi və silikat
- silikat və qurğuşunlu
- qeyri-üzvi və silikat
- üzvi və qeyri-üzvi
- silikat və borlu

602. Naqillərin inşaat uzunluğu ən azı neçə metr olmalıdır?

- ✓ 100 m
- 150 m
- 300 m
- 200 m
- 250 m

603. Qurğu naqilləri elektrik enerjisinin paylanması üçün hansı şəraitdə tətbiq oluna bilər?

- ✓ havada və tikili daxilində
- qapalı vəziyyətdə
- quruda
- suda
- yer altı

604. Məhsulun təyinatından asılı olaraq izolyasiya qatının qalınlığı neçə mm arasında dəyişir?

- ✓ 0,05-3 mm
- 1-4 mm
- 0,1-10 mm
- 0,5-30 mm
- 0,0001-1 mm

605. Cərəyan daşıyıcı damarlar neçə növdə istehsal olunur?

- ✓ 4.0

- 6.0
- 5.0
- 3.0
- 2.0

606. Soyuğun əmələ gəlmə prinsipinə görə soyuducular neçə qrupa bölünür?

- ✓ 3.0
- 2.0
 - 5.0
 - 4.0
 - 6.0

607. Cərəyan daşıyıcı damarlar hansı materialdan hazırlanır?

- ✓ mis və alüminium
- gümüş və mis
 - nikel və dəmir
 - sink və polad
 - platin və alüminium

608. Elektrik məişət avadanlıqlarının üzərində olan kitabçalarda hansı təlimatlar qeyd olunur?

- ✓ maşın və cihazın qurulması, istismarı və qulluq barədə
- istehsalçı müəssisə barədə məlumat
 - keyfiyyət göstəriciləri
 - məmulatın ümumi xarakteri barədə
 - daşınması barədə

609. Elektrik mallarının daşınması zamanı saxlanma şəraitinin nə kimi əhəmiyyəti var?

- ✓ saxlanma temperaturuna və nisbi rütubətə nəzər yetirirlər
- soyuq yerdə saxlayırlar
 - rütubətdən qoruyurlar
 - temperaturun heç bir əhəmiyyəti yoxdur
 - heç bir əhəmiyyəti yoxdur

610. Elektrik lampaları necə qablaşdırılır?

- ✓ qatlı kağızlardan hazırlanmış borulara və sonra qatlı kartona
- parçalara
 - metal vərəqlərə
 - polietilen salafana
 - qutulara

611. Elektrik cihazları nəyə uyğun markalanır?

- ✓ standartla
- istehsala
 - keyfiyyət göstəricilərinə
 - etalon nümunəyə
 - artikula

612. Elektrik cihaz və maşınların istismarı zamanı xüsusilə vacib olan şərt nədir?

- ✓ cərəyan təhlükəsizliyi
- xarici görünüşü
 - yerləşdirilməsi
 - daşınması
 - heç nə

613. Elektrik məmulatlarını sıradan çıxara və təhlükəsizliyini zəiflədə biləcək korroziyaya məruz qalan metal hissələri nə ilə örtülməlidir?

- ✓ bayt örtüyü ilə
- karton ilə
 - heç nə ilə
 - polietilen ilə
 - keramika ilə

614. Elektrik maşın və cihazları ilk növbədə hansı tələbə cavab verməlidir?

- ✓ Funksional
- sosioloji
 - ergonomik
 - estetik
 - etibarlılıq

615. Məişət elektrik cihaz və maşınları nəyin tələblərinə uyğun istehsal olunurlar?

- ✓ DÜİST VƏ TŞ-lərin
- dövlət tələbinə
 - istehlakçı tələbinə
 - Etalon nümunəyə əsasən
 - ticarət təşkilatının tələbinə

616. Kollektor elektrik mühərrikləri hansı cərəyanla işləyir?

- ✓ sabit və dəyişən
- güclü
 - sabit
 - dəyişən
 - zəif

617. Kollektor elektrik mühərrikləri neçə volt cərəyanla işləyir?

- ✓ 127-220 volt
- 127-100 volt
 - 120-220 volt
 - 110-220 volt
 - 220-100 volt

618. Kollektor elektrik mühərrikləri hansı gücdə işləyir?

- ✓ 200-600Vt
- 30-400Vt
 - 20-300Vt
 - 20-200Vt
 - 40-400Vt

619. Bu cihazlardan hansı asinxron elektrik mühərrikləri ilə işləyir?

- ✓ ventilyatorlarda
- paltartikən maşınlarda
 - döşəmə parıldadanda
 - tozsoranlarda
 - döşəməsilənlərdə

620. Bu cihazlardan hansı asinxron elektrik mühərrikləri ilə işləyir?

- tozsoranlarda

- döşəmə parıldadanda
- paltartikən maşınlarda
- döşəməsilənlərdə
- ✓ soyuducularda

621. Bu cihazlardan hansı asinxron elektrik mühərrikləri ilə işləyir?

- ✓ paltaryuyan maşınlarında
- paltartikən maşınlarda
- döşəmə parıldadanda
- döşəməsilənlərdə
- tozsoranlarda

622. Asinxron elektrik mühərrikləri neçə volt dəyişən cərəyanla işləyir?

- ✓ 127-220 volt
- 220-100 volt
- 110-220 volt
- 120-220 volt
- 127-100 volt

623. Asinxron elektrik mühərrikləri hansı gücdə işləyir?

- 20-300Vt
- 20-200Vt
- ✓ 20-400Vt
- 40-400Vt
- 30-400Vt

624. Elektrik məişət maşınlarında hansı tip elektrik mühərriklərindən istifadə olunur?

- kompressor və kollektor
- sinxron və kollektor
- asinxron və sinxron
- sinxron və kompressor
- ✓ asinxron və kollektor

625. Elektrik məişət maşınlarında neçə tip elektrik mühərriklərindən istifadə olunur?

- ✓ 2.0
- 1.0
- 4.0
- 5.0
- 3.0

626. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ soyuducular
- sobalar
- qaz plitələri
- kaminlər
- kondisionerlər

627. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- kaminlər
- qaz plitələri
- sobalar
- ✓ paltar tikən maşınları
- kondisionerlər

628. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ mətbəx maşınları
- qaz plitələri
- kaminlər
- kondisionerlər
- sobalar

629. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ məhsulların saxlanması üçün olan maşınlar
- qaz plitələri
- kondisionerlər
- kaminlər
- sobalar

630. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ paltaryuyan maşınlar
- qaz plitələri
- kaminlər
- kondisionerlər
- sobalar

631. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- sobalar
- kaminlər
- qaz plitələri
- kondisionerlər
- ✓ evin yığışdırılmasında istifadə olunan maşınlar

632. Qoruyucunun əsas gövdəsi hansı materialdan hazırlanır?

- ✓ çini və digər keramik materiallardan
- ağacdən
- metaldan
- şüşədən
- asbest lifindən

633. Bir qütblü açarın neçə kontaktı var?

- 3.0
- 1, 2, və ya 3
- 1.0
- 1 və ya 2
- ✓ 2.0

634. Elektrik açarları neçə qütblü olur?

- 3.0
- ✓ 1 və ya 2
- 1, 2, və ya 3
- 1.0
- 2.0

635. Təyinatına görə elektrik məişət malları neçə qrupa bölünür?

- 9.0

- 12.0
- ✓ 7.0
- 6.0
- 8.0

636. Qurğu qutusu hansı materialdan hazırlanır?

- ✓ plastik kütlədən
- çinidən
- şüşədən
- ağacdən
- metaldən

637. Qurğu qutusu nə üçün tətbiq edilir?

- ✓ magistral məftildən şaxələnləri düzəltmək üçün
- yüksəkgərginlikli açıq xətləri bərkətmək üçün
- yüksəkgərginlikli qapalı xətləri bərkətmək üçün
- cərəyan dövriyyəsinə qapamaq üçün
- cərəyan dövriyyəsinə açmaq üçün

638. Vtulkalar nə üçün tətbiq edilir?

- yüksəkgərginlikli qapalı xətləri bərkətmək üçün
- yüksəkgərginlikli açıq xətləri bərkətmək üçün
- ✓ izolyasiyalı məftillərin bina daxilində divarlardan keçirilməsi üçün
- cərəyan dövriyyəsinə açmaq üçün
- cərəyan dövriyyəsinə qapamaq üçün

639. Vtulkalar hansı materialdan hazırlanır?

- plastik kütlə və metaldən
- şüşə və çinidən
- metal və ağacdən
- ağac və plastik kütlədən
- ✓ çini və fenoplastdan

640. Diyircəklər hansı materialdan hazırlanır?

- şüşədən
- metaldən
- ✓ çinidən
- plastik kütlədən
- ağacdən

641. Diyircəklər hansı materialdan hazırlanır?

- ✓ çini, şüşə və fenoplast
- metal, plastik kütlə və ağac
- şüşə, aminoplast və polad
- keramika, ağac və sintetik qətran
- məftil, şnur və kabel

642. Qıflar nə üçün tətbiq edilir?

- ✓ rütubətli binaya və ya əksinə izlədilmiş məftil çəkmək üçün
- yüksəkgərginlikli açıq xətləri bərkətmək üçün
- yüksəkgərginlikli qapalı xətləri bərkətmək üçün
- cərəyan dövriyyəsinə qapamaq üçün
- cərəyan dövriyyəsinə açmaq üçün

643. Diyircəklər nə üçün tətbiq edilir?

- yüksəkgərginlikli qapalı xətləri bərkitmək üçün
- yüksəkgərginlikli açıq xətləri bərkitmək üçün
- cərəyan dövryyəsinə açmaq üçün
- ✓ izoləedilmiş məfilləri bərkitmək üçün
- cərəyan dövryyəsinə qapamaq üçün

644. Elektrik şəbəkəsinin çəkilməsi və təmiri üçün məmulatlara hansılar aiddir?

- ✓ diyircəklər, izolyatorlar, rozetkalar
- soyuducu, patronlar, rozetkalar
- tozsoran, soyuducu, döşəməsilən
- patronlar, açarlar, diyircəklər
- qoruyucular, patronlar, izolyatorlar

645. Elektrik şəbəkəsinin çəkilməsi və təmiri üçün məmulatlara hansılar aiddir?

- ✓ qıflar, vtulkalar, rozetka altlıqları
- soyuducu, patronlar, rozetkalar
- tozsoran, soyuducu, döşəməsilən
- patronlar, açarlar, diyircəklər
- qoruyucular, patronlar, izolyatorlar

646. Elektrik şəbəkəsinin çəkilməsi və təmiri üçün məmulatlara hansılar aiddir?

- qoruyucular, patronlar, izolyatorlar
- tozsoran, soyuducu, döşəməsilən
- patronlar, açarlar, diyircəklər
- ✓ diyircəklər, izolyatorlar, rozetkalar
- soyuducu, patronlar, rozetkalar

647. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ rozetkalar
- soyuducu
- tozsoran
- ventilyatorlar
- elektrik şəbəkəsinə müqavimət üçün məmulat

648. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ izolyasiya lentləri
- soyuducu
- tozsoran
- ventilyatorlar
- elektrik şəbəkəsinə müqavimət üçün məmulat

649. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ qoruyucular
- soyuducu
- tozsoran
- ventilyatorlar
- elektrik şəbəkəsinə müqavimət üçün məmulat

650. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ patronlar

- soyuducu
- tozsoran
- ventilyatorlar
- elektrik şəbəkəsinə müqavimət üçün məmulat

651. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ istiqamətverici elektrik və dəyişdirici açarlar
- soyuducu
 - tozsoran
 - ventilyatorlar
 - elektrik şəbəkəsinə müqavimət üçün məmulat

652. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ ştəpsel birləşdiricisi
- soyuducu
 - tozsoran
 - ventilyatorlar
 - elektrik şəbəkəsinə müqavimət üçün məmulat

653. Bunlardan hansı elektrik qurğu materiallarının çeşidinə aiddir?

- ✓ elektrik şəbəkəsinin çəkilməsi və təmiri üçün məmulat
- soyuducu
 - tozsoran
 - ventilyatorlar
 - elektrik şəbəkəsinə müqavimət üçün məmulat

654. Elektrik qurğu materiallarının çeşidi neçə qrupa bölünür?

- ✓ 5.0
- 7.0
 - 6.0
 - 9.0
 - 4.0

655. Kabel, naqıl və şnurların çəkisi 50 kq-dan çox olduqda istehlakçılara nə cür göndərilir?

- ✓ baraban və makaraya salınmış halda
- açıq şəkildə
 - taxta yeşiklərdə qablaşdırılmış halda
 - buxta şəkildə
 - 100 metrlik hissələrlə

656. Kabel, naqıl və şnurların çəkisi 50 kq-a qədər olduqda istehlakçılara nə cür göndərilir?

- ✓ buxta şəkildə
- açıq şəkildə
 - taxta yeşiklərdə qablaşdırılmış halda
 - makaralara sarınmış halda
 - 100 metrlik hissələrlə

657. Eməllənmiş naqillər istehlakçılara nə cür göndərilir?

- ✓ taxta yeşiklərdə qablaşdırılmış halda
- açıq şəkildə
 - şnur buxtalar halında
 - makaralara sarınmış halda
 - 100 metrlik hissələrlə

658. Məişət elektrik cihazlarını birləşdirmək üçün şnurlardakı 3-cü damar adətən nə üçün tətbiq olunur?

- ✓ torpaqlama
- mənfi qütb (nol
- müsbət qütb (faz
- ehtiyat
- tətbiq olunmur

659. Məişət elektrik cihazlarını birləşdirmək üçün şnurlar neçə damarlı olur?

- 3 və 4
- 1 və 2
- ✓ 2 və 3
- 2.0
- 3.0

660. Məişət elektrik cihazlarını birləşdirmək üçün şnurlar hansı gərginlikdə cərəyan üçün istifadə edilir?

- ✓ 240Vt
- 100Vt
- 220Vt
- 127Vt
- 110Vt

661. Polivinilxlor izolyasiyalı quraşdırma naqilindən hansı cərəyan üçün istifadə edilir?

- ✓ sabit
- sabit, stasionar və dəyişən
- stasionar
- dəyişən
- sabit və dəyişən

662. Polivinilxlor izolyasiyalı quraşdırma naqilindən neçə volta qədər gərginliyi olan sabit cərəyan üçün istifadə edilir?

- ✓ 500.0
- 600.0
- 120.0
- 450.0
- 240.0

663. Emallanmış mis məftillər hansı cihazlarda tətbiq olunur?

- ✓ elektrik maşınlarında, elektrik aparatları və cihazlarında
- xüsusi təyinatlı cihazlarda
- transformatorlarda, radio və teleradioqəbuledicilərdə, maqnitofonlarda
- az hərəkətdə olan naqillərin içərisində
- nəqliyyat vasitələrində

664. Tez əyilən alüminium və mis məftillər hansı cihazlarda tətbiq olunur?

- ✓ transformatorlarda, radio və teleradioqəbuledicilərdə, maqnitofonlarda
- xüsusi təyinatlı cihazlarda
- çox hərəkətdə olan naqillərin içərisində
- az hərəkətdə olan naqillərin içərisində
- nəqliyyat vasitələrində

665. Az hərəkətdə olan naqillərin içərisində hansı məftillərdən istifadə olunur?

- ✓ əyilməyən və əyilən ötürücülər

- latun məftillər
- emallanmış mis məftillər
- tez əylən alüminium və mis məftillər
- gümüş məftillər

666. Əyilməyən və əylən ötürücülər hansı məftillərdən ibarətdir?

- ✓ alüminium
- latun
 - polad
 - mis
 - gümüş

667. Şnurlardakı ötürücülər əyilmə dərəcəsinə görə neçə növə ayrılır?

- ✓ 4.0
- 6.0
 - 8.0
 - 5.0
 - 7.0

668. Şnurların hazırlanmasında hansı sayda məftildən istifadə olunur?

- ✓ 18080.0
- 6-45
 - 8-50
 - 20424.0
 - 4-45

669. Məftillər və şnurları hansı materialdan hazırlayırlar?

- ✓ kobud və kövrək mis və ya yarım kobud və kövrək alüminium məftillərdən
- kobud və kövrək mis və ya kövrək alüminium məftillərdən
 - kobud mis və ya yarım kobud və kövrək alüminium məftillərdən
 - kövrək mis və ya kövrək alüminium məftillərdən
 - kobud və kövrək alüminium məftillərdən

670. Məftillər elektrik maşınlarında, cihazlarda və aparatlarda nə kimi işlədilir?

- ✓ sarğı
- izolyasiya
 - startor
 - rotor
 - dielektrik

671. Məftillər və şnurlar hansı keçiricilərdən ibarətdir?

- ✓ mis və alüminiumdan
- misdən
 - mis və latundan
 - alüminium və poladdan
 - alüminiumdan

672. Məftillər və şnurların diametri neçə mm²-dir?

- ✓ 0,75-6 mm²
- 0,8-6 mm²
 - 0,7-7 mm²
 - 0,5-6 mm²
 - 0,95-10 mm²

- 673.** Məftillər hansı gərginlikdə enerjini ötürmək üçün təyin edilir?
- ✓ 3000 Volt
- 9000 Volt
 - 8000 Volt
 - 12000 Volt
 - 6000 Volt
- 674.** Ştəpsel birləşdiriciləri hansı cihazları elektrik şəbəkəsinə birləşdirmək üçün tətbiq edilir?
- ✓ Cərəyanın nominal gücü 10A-dən az və normal gərginliyi 250Vt-dan çox olmayan gəzdirilən qəbulediciləri
- Cərəyanın nominal gücü 25A-dən az və normal gərginliyi 100Vt-dan çox olmayan gəzdirilən qəbulediciləri
 - Cərəyanın nominal gücü 10A-dən az və normal gərginliyi 250Vt-dan çox olmayan stasionar qəbulediciləri
 - Cərəyanın nominal gücü 20A-dən çox və normal gərginliyi 150Vt-dan az olmayan gəzdirilən qəbulediciləri
 - Cərəyanın nominal gücü 25A-dən az və normal gərginliyi 100Vt-dan çox olmayan stasionar qəbulediciləri
- 675.** Elektrik qurğuları üçün rezin izolyasiyalı şnurlar neçə tip ölçüdə hazırlanır?
- ✓ 17.0
- 16.0
 - 12.0
 - 45.0
 - 24.0
- 676.** Elektrik qurğuları üçün rezin izolyasiyalı naqillər neçə tip ölçüdə hazırlanır?
- ✓ 86.0
- 68.0
 - 12.0
 - 45.0
 - 24.0
- 677.** Elektrik qurğuları üçün rezin izolyasiyalı naqıl və şnurlar neçə damarlı hazırlanır?
- ✓ 1,2,3,4 və çox
- 1,2,3
 - 1.2
 - 4,5,6,7
 - 1,2,3,4
- 678.** Emallanmış mis məftillərin hər markası neçə tip ölçüdə hazırlanır?
- ✓ 70.0
- 65.0
 - 80.0
 - 75.0
 - 60.0
- 679.** Emallanmış mis məftillər hansı markalarda hazırlanır?
- ✓ PGL və PGLU
- DPRQ, PRD
 - PRQ, PRPL
 - PR, PRA
 - AR, ARD
- 680.** Elektrik mallarının qrupdaxili bölünməsi onların hansı parametrlərinə əsasən aparılır?
- ✓ növünə, tipinə, konstruksiyasına, fasonuna, materialına, işçi hissəyə, nominal gücə

- növünə, tipinə, konstruksiyasına, xammalına, materialına, işçi hissəyə, nominal gücə
- növünə, tipinə, izolyasına, materialına, işçi hissəyə, nominal gücə
- konstruksiyasına, fasonuna, materialına, işçi hissəyə, nominal gücə
- növünə, tipinə, konstruksiyasına, fasonuna, işçi hissəyə, nominal gücə

681. Ştəpsel birləşdiriciləri hansı cihazları elektrik şəbəkəsinə birləşdirmək üçün tətbiq edilir?

- ✓ Cərəyanın nominal gücü 10A-dən az və normal gərginliyi 250Vt-dan çox olmayan gəzdirilən qəbulediciləri
- Cərəyanın nominal gücü 20A-dən çox və normal gərginliyi 150Vt-dan az olmayan gəzdirilən qəbulediciləri
- Cərəyanın nominal gücü 25A-dən az və normal gərginliyi 100Vt-dan çox olmayan gəzdirilən qəbulediciləri
- Cərəyanın nominal gücü 10A-dən az və normal gərginliyi 250Vt-dan çox olmayan stasionar qəbulediciləri
- Cərəyanın nominal gücü 25A-dən az və normal gərginliyi 100Vt-dan çox olmayan stasionar qəbulediciləri

682. Elektrik qurğuları üçün rezin izolyasiyalı naqıl və şnurlar neçə damarlı hazırlanır?

- ✓ 1,2,3,4 və çox
- 4,5,6,7
- 1.2
- 1,2,3
- 1,2,3,4

683. Elektrik mallarının qrupdaxili bölünməsi onların hansı parametrlərinə əsasən aparılır?

- növünə, tipinə, konstruksiyasına, fasonuna, işçi hissəyə, nominal gücə
- növünə, tipinə, izolyasına, materialına, işçi hissəyə, nominal gücə
- konstruksiyasına, fasonuna, materialına, işçi hissəyə, nominal gücə
- növünə, tipinə, konstruksiyasına, xammalına, materialına, işçi hissəyə, nominal gücə
- ✓ növünə, tipinə, konstruksiyasına, fasonuna, materialına, işçi hissəyə, nominal gücə

684. Elektrik və ev maşınlarının ekspertizası zamanı hansı nöqsanlara daha çox fikir verilir ?

- ✓ daxili və xarici nöqsanlara
- mexaniki nöqsanlara
- bir və ya bir neçə naqılın qırılması, qoruyucuların yanması
- mexaniki, elektrik, xarici və daxili nöqsanlara
- podşipniklərin işləməsi, elektrik qoruyucularının nasazlığı, valın əyilməsi

685. Elektrik və ev maşınlarının laboratoriya üsulları ilə ekspertiza zamanı hansı sınaqlar aparılır ?

- sərf etdiyi enerji
- podşipniklərin kimyəvi tərkibi və mexaniki xassələri
- izolyasiya materiallarının keyfiyyəti
- xidmət müddətinin təyini
- ✓ elektrik cərəyanı keçən izolyasiya materiallarının keyfiyyəti, kollektor və poşipniklərin kimyəvi tərkibi, mexaniki xassələri

686. İstiqamətverici elektrik və dəyişdirici açarlar bunlardan hansına aiddir?

- məişət elektrik cihazları
- elektrik cihaz və avadanlıqları
- ✓ elektrik qurğu materialları
- işıqlandırıcılar
- qızdırıcılar

687. Ştəpsel birləşdiricisi bunlardan hansına aiddir?

- ✓ elektrik qurğu materialları
- məişət elektrik cihazları
- qızdırıcılar
- işıqlandırıcılar
- elektrik cihaz və avadanlıqları

688. Elektrik şəbəkəsinin çəkilməsi və təmiri üçün məmulatlar bunlardan hansına aiddir?

- ✓ elektrik qurğu materialları
- məişət elektrik cihazları
 - qızdırıcılar
 - işıqlandırıcılar
 - elektrik cihaz və avadanlıqları

689. Uzaq məsafəni işıqlandıran cihaz necə adlandırılır?

- ✓ proyektor
- lyuminaset lampası
 - közərmə lampası
 - işıqlandırıcı
 - drossel lampası

690. Közərmə cismi hansı materialdan hazırlanır?

- ✓ volfram telindən
- alüminium məftildən
 - mis teldən
 - polad məftildən
 - kripton qazından

691. Yaxın məsafəni işıqlandıran cihaz necə adlandırılır?

- ✓ işıqlandırıcı
- lyuminaset lampası
 - közərmə lampası
 - proyektor
 - drossel lampası

692. Lampanın ballonundan havanın çıxarılması nəyə xidmət edir?

- ✓ volframın oksidləşməməsinə
- volframın tozlanmamasına
 - volframın tozlanmasına
 - volframın oksidləşməsinə
 - enerji itkisini artırır

693. Közərmə cisminə spiral və bispiral formanın verilməsi nəyə xidmət edir?

- ✓ istilik itkisini azaldır
- istilik itkisini artırır
 - elektrik itkisini azaldır
 - elektrik itkisini artırır
 - enerji itkisini artırır

694. Elektrik közərmə lampaları neçə hissədən ibarətdir?

- ✓ 5.0
- 6.0
 - 4.0
 - 3.0
 - 2.0

695. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ soyuducular

- sobalar
- qaz plitələri
- kaminlər
- kondisionerlər

696. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ paltar tikən maşınları
- sobalar
 - qaz plitələri
 - kaminlər
 - kondisionerlər

697. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ mətbəx maşınları
- sobalar
 - qaz plitələri
 - kaminlər
 - kondisionerlər

698. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ məhsulların saxlanması üçün olan maşınlar
- sobalar
 - qaz plitələri
 - kaminlər
 - kondisionerlər

699. Bunlardan hansı elektrik məişət maşınlarına aiddir?

- ✓ paltaryuyan maşınlar
- kondisionerlər
 - kaminlər
 - qaz plitələri
 - sobalar